



## Rəsmi Bakıdan Paşinyana cavab

Azərbaycan XİN "Ermənistanın baş naziri Nikol Paşinyanın 3 avqust tarixində hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək...

Səh. 2



## Vüqar Qurbanovun karyerası bitir...

TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə, rəhbərliyi isə dəyişdirilə bilər

Son vaxtlar yerli media və ekspertlər Azərbaycan səhiyyəsində faktiki olaraq üçtərəlik (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB) hökm sürməsindən, bunun isə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsinə mane olmasından çox bəhs edirlər. Hansısa tibbi xidmət üçün müraciət edən vətəndaş Səhiyyə Nazirliyi TƏBİB-ə, TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, o da yenidən Səhiyyə Nazirliyinə yönəldir. Süründürməçiliklərdə hövsələdən çıxan vətəndaş isə borc-xərc edib üz tutur özəl tibb müəssisələrinə...

Səh. 8

# UNIKAL

№28 (2162) 4 avqust 2023-cü il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

unikal-1@mail.ru

## Qarabağdakı revansist qüvvələrin təxribatçı addımları münafiqşəni yenidən alovlandırır



Səh. 9

## "Ermənistan Azərbaycana qarşı ərazi iddiasından imtina etməlidir"



Milli Məclisin deputatı Aydın Mirzəzadə "Unikal"a müsahibə verib. O, Prezident İlham Əliyevin "Euronews" televiziyasına müsahibəsində mühüm mesajlar verməsindən danışdı. -Aydın müəllim, Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, bizim Ermənistanla qarşı ərazi iddialarımız yoxdur.

Səh. 4

## Baş Qərargah rəisi döyüş qabiliyyətinin artırılması ilə bağlı tapşırıq verdi



Müdafiə Nazirliyinin rəhbər heyəti tərəfindən bir neçə hərbi hissə və bölmələrin döyüş hazırlığı yoxlanılıb. Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər...

Səh. 2

## Məmurların 6 ayda 70 milyon manatlıq talanının ilginclik pərdəarxası



Yola salmaq üzrə olduğumuz həftə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ilginclik rəqəmlər açıqladı. Onun dediklərindən aydın oldu ki, bu ilin I yarısında Palata həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 69,5 milyon manat artıq xərcləmə müəyyənləşdirib.

Səh. 5



# Roza Zərgərli həkimindən şikayətləndi: "Klinika bağlanmamış əl çəkən deyiləm"

"Uzun müddədir arıqlamaq istəyirəm. Araşdırdım ki, mədəyə balon qoyaraq çəki atırsan. Tanıdığım həkimə müraciət etdim. Dedi ki, sizin ayağınızda problem var, sizə olmaz. Məsləhət gördü ki, mədəqatlama əməliyyatı edək, mən də razılaşdım. Bariatrik metabolik cərrah Aslan Abdullayevlə danışdım, getdim "German Hospital"a. Analiz etdirdim, dedilər ürəyinizdə su var. Amma əməliyyata təsiri yoxdur".

Bu sözləri müğənni Roza Zərgərli instaqramda canlı yayımda deyib. O bildirib ki, həkimin səhvi ucbatından səhhətində ciddi problem yaranıb: "Mayın 2-də mən və yaxın bir insanımı əməliyyata saldılar. Klinikanın rəhbəri gəlib, əlini-əlinə çirpib pulu istəyirdi. Pulumu verdim, əməliyyatımı etdirdim. Yaxınım əməliyyatın ortasında narkozdan ayılıb, həkimlərə əl atıb. Mən isə iki gündən sonra reanimasiyadan çıxdım. Mayın 7-də konsertə getməli idim, get-



dim. 20 dəqiqə orata oturandan sonra çadır başıma fırlandı. Sən demə, əməliyyatdan sonra maye yığılan vasitə tez çıxarılıb, maye qarınıma dolub. Əgər mən dar paltar geyinməseydim, ağrım olmasaydı çirk, maye qarınıma yığılıb, bir gecə öləcəkdim. Sonra da hamı deyəcəkdə ki, plastik əməliyyatdan ölüb. Konsertdə vəziyyətim pisləşdim, təcili yardım maşını məni eve gətirdi bə Aslan həkimi çağırdı. Dedi ki, heç nə olmayıb. Sonra başıma bir iş gəldi, özümdən getdim, 20 dəqiqə sonra ayıldım. Bir neçə dəfə belə oldum. Rəfiqəm dedi ki, məcbur həkimə aparılmalıdır, yoxsa öləcək. Məlum olub ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan və klinikanın rəhbəri İlham həkim insanöldürənlərdir. Hər iki həkimə deyirəm ki, təzminat ödəyin. Xəstəxana heyəti kasıb, başı çıxmayan adamların pulunu yeyə bilər. Həkimlərin lisenziyası alınmamış, klinika bağlanmamış əl çəkən deyiləm".

## Tatlısəs sərvətini açıqladı



"İmperator" ləqəbli türkiyəli məşhur müğənni İbrahim Tatlısəs sərvətini açıqlayıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi bu addımı var-dövləti haqqında yayılan şayiələrə son qoymaq üçün atdığı deyib.

Tatlısəsin sərvətinə kababxanalar, Televiziya binası, "Tatlısəs Şirkətlər Qrupu"nun binası, "By Tatlısəs" geyim emalat-

xanası və mağazası, Seyrantepədə 15 sot torpaq sahəsi, "Demirciköy Alarko Sitesi"ndə villa, "Seyrantepə OYAK Sitesi"ndə üç mənzil, Şanlıurfada mənzil, İzmirdə 30 sot torpaq, Narlıdere Folkart Evləri, "Hadımköy Günişiği Konakları"nda villa, 1 qayıq, 2 sürətli qayıq, 2 "Mercedes" avtomobili, 3 "Cip", 1 limuzin, 20 şirkət maşını, Bodrumda 48 mənzil, "Bitez Tatlısəs Cən-

nət" mənzilləri və bir villa, Bodrum Bitezde 65 sot dəniz sahilində 26 otaqlı Golo Beach Hotel, Bodrum Bitezde 65 sot torpaq, Kuşadasında 8 sotda 6 mərtəbəli bina, 157 otaq 314 çarpayılıq "Tatlısəs Hotel", İstanbulda 5 kabab restoranı, "Satellite" kanal və "D-Smart TV" kanalı, "Tempo TV" kanalları.

Nuranə Abbasova

## "Özünüz necəsinizsə, hər kəsi elə görürsünüz" - Ayan Babakişiyeva

Müğənni Ayan Babakişiyeva qızı Selena ilə birlikdə tətillə yollanıb.

"Unikal" axşam.az-a istinadən bildirir ki, sənətçi Antalyada dincəlir. Ayan gəzinti fotolarını instaqram izləyiciləri ilə bölüşüb.

"Gülün, həyatı sevin. Kinlərinizi buraxın. Özünüz kimsinizsə, hər kəsdə onu görməyin. Özünüz necəsinizsə, hər kəsi elə görürsünüz. Bunu bilirsiniz?" deyə, sənətçi ünvanına yazılan tənqidlərə cavab verib.



## "Bela şeylərlə gündəmə gəlməmişəm" - Fərda

Aktor Fərda Xudaverdiyevin səhhətində problem yaranıb.


"Unikal" axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor sosial media hesabında paylaşım edib.

O, səhhətindəki problemin nədən qaynaqlandığını açıqlamasa da, atmacalı sözlər deyib: "Bela şeylərlə gündəmə gəlməmişəm və istəmirəm".





## Əli İnsanov Ədliyyə Nazirliyindən cavab gözləyir



**Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbəri olduğu Haqq Ədalət Partiyası qeydiyyat üçün müraciət etdiyi Ədliyyə Nazirliyindən hələ cavab almayıb.**

Bu barədə Haqq Ədalət Partiyasının mətbuat xidmətindən məlumat verilib.

"Haqq Ədalət Partiyası tələb olunduğu kimi, yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib. Siyahıda tələb olunan sayda üzv təqdim etmişik. Hələ heç

bir cavab gəlməyib. Gözləyirik", - partiyadan bildirilib.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, "Siyasi partiyalar haqqında" Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərinə qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Qeydiyyatda alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid və Ədalət partiyaları da var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.

## Dubay şirkəti Rasim Məmmədovun işi üzrə Ali Məhkəməyə müraciət edib

**Dubay şirkəti "RMH General Trading" DMCC "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilmiş əmlakla bağlı Ali Məhkəməyə müraciət edib.**



"Qafqazinfo" xəbər verir ki, şirkət Bakı Apellyasiya Məhkəməsinin qərarından narazıdır.

İddia olunur ki, cinayət işi üzrə müsadirə edilmiş "Baku Non Ferrous And Foundry Company" məhkum Rasim Məmmədova

deyil, onlara məxsusdur. Belə olan halda şirkətin avadanlıqları ilə birgə müsadirə olunması mülkiyyət hüququnu pozur.

Xarici şirkəti təmsil edən vəkil Cavad Cavadov bildirib ki, Sumqayıt şəhərində yerləşən sözügedən şirkətin müsadirə olunması onun əsl sahibinin mülkiyyət hüququnun pozulması deməkdir: "Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi şikayətimizi əsaslı saymadı. İndi həmin qərardan kassasiya şikayəti vermişik. Son vaxtlar Ali Məhkəmənin mülkiyyət məsələləri ilə bağlı ədalətli qərarlar çıxardığını görürük. Ümid edirik ki, bu işlə bağlı müsbət qərar qəbul ediləcək və bizim Avropa məhkəməsinə müraciət etməyimizə gerek qalmayacaq."

Qeyd edək ki, Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsadirə olunub.

## 373 dövlət informasiya sistemində boşluq tapıldı

**Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarında aparıldığı audit yoxlamaları və monitorinq nəticəsində 373 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edib, audit hesabatları hazırlayıb, tövsiyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edib.**

"Unikal" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin eyni dövründə dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinq nəticəsində 221 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilib.

Yanvar-iyun aylarında qurumun Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) 2014-cü ildən istifadəyə verilmiş "elektron sorğu sistemi" vasitəsi ilə dövlət qurumlarından 3 650 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirib.

**Son vaxtlar yerli media və ekspertlər Azərbaycan səhiyyəsinə faktiki olaraq üçtərəlik (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB) hökm sürməsindən, bunun isə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsinə mane olmasından çox bəhs edirlər. Hansısa tibbi xidmət üçün müraciət edən vətəndaş Səhiyyə Nazirliyi TƏBİB-ə, TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, o da yenidən Səhiyyə Nazirliyinə yönəldir. Süründürməçiliklərdə hövsələdən çıxan vətəndaş isə borc-xərc edib üz tutur özəl tibb müəssisələrinə...**

Hətta həkimlər də bu üçtərəlin səhiyyə sektorunda çətinlik yaratmasından, yersiz narazılıqlara yol açmasından şikayətdirlər. Məsələn, bu günlərdə mətbuata açıqlamasında həkim-radioloq Aydın Əliyev ölkədə səhiyyə siyasətinin düzgün qurulmamasından giley-güzar edib. Sitat: "...səhiyyə siyasətini normalda həyata keçirməli olan qurum Səhiyyə Nazirliyidir. Faktiki isə Azərbaycanda bu dəqiqə tibbi xidməti göstərən TƏBİB-dir. O

səhiyyəsində yaranmış üçtərəlik, bunun yaratdığı problemlər, nəticə etibarilə isə həm tibb işçiləri, həm də vətəndaşlarda yaratdığı narazılıq və narahatlıq hələ 2 il öncə də gündəmə gəlmiş, ciddi müzakirə mövzusu çevrilmişdi. Həmin vaxt məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirmişdi ki, bu gün səhiyyədə tibbi xidmətin qurulması, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,

doğru addım olardı. Çünki dünya təcrübəsi də göstərir ki, sifariş verən təşkilatla icra edən təşkilat vahid qurumda olanda, effekt vermir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi xidmətləri sifariş verən qurumdur..."

Son vaxtlar məlum mövzunu yenidən aktuallaşması isə TƏBİB-in İTSDA-dan ayrılaraq Səhiyyə Nazirliyinə birləşdirilə biləcəyinə dair iddiaların da gündəmə gəlməsini şərtləndirib. Bundan başqa, adıçəkilən qurumun rəhbərliyində də ciddi dəyişiklik olacağına dair fikirlər doluşur.

Bildirilir ki, Ramin Bayramlının İdarə Heyətinə sədrlik etdiyi dövərdə TƏBİB gözləntiləri bir o qədər doğrultmadı və bu qurum cəmiyyətdə ciddi tənqid hədəfinə çevrildi. Bayramlının 2021-ci ildə istefa

# Vüqar Qurbanovun karyerası bitir...

## TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə, rəhbərliyi isə dəyişdirilə bilər

da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA - red.) aiddir... Hazırda səhiyyə sahəsində haçalanma, tirələnmə və intriqa var ki, bunun da əziyyətini xalq çəkir".

Mütəxəssis əlavə edib ki, hazırda həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, həm TƏBİB-ə, həm də Səhiyyə Nazirliyinə inamsızlıq var: "Ölkədə tibbi xidməti həyata keçirən həkimlərdir... Həkim, tibb bacısı, kömək personal və digərlərinin əksəriyyəti isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən narazıdır... İnsanlarımız da keyfiyyətli tibbi xidmət tələb edir ki, onlar da haqlıdır. Çünki işləyən vətəndaşların məvacibindən 2%, işlədiyi müəssisənin büdcəsindən 4% tutulur, işləməyən insanların - uşaqların pulunu da dövlət ödəyir. Yeni sığortanın pulları ödənilir. Amma xidmət göstərən tibb işçisinə oradan qəpik-quruş çatır. Bir həkim bəzən 80-ə qədər xəstəni müayinə edir. Bu qədər insanın şikayətini dinləmək, onlara xidmət göstərmək asan məsələ deyil. İnsan mənavi cəhətdən çox yorulur, axı həkim də bir insandır? Bütün bunların müqabilində isə həkimə verilən pul qəpik-quruş olur ki, bu da həkimi hövsələdən çıxarır. Mənim həkim dost-taşıqlarım çoxdur, lakin bundan razılıq edən hələlik görməmişəm" (yenisabah.az).

Qeyd edək ki, Azərbaycan



həm TƏBİB, həm də Səhiyyə Nazirliyi tərəfindən göstərilən xidmətlər bizim arzu etdiyimiz səviyyədə deyil: "İndiki məqam üçün TƏBİB-in İTSDA-nın tabeliyində yaradılması doğru addım idi. Tamamilə yeni struktur, yeni idarəetmə, yeni yanaşma köhnə, özünü doğrultmamış Səhiyyə Nazirliyinin tabeliyində yaradılsa, əvvəlkilərin təkrarı olacaqdı. Bu mənada yeni baxışların ortaya qoyulması üçün Səhiyyə Nazirliyindən kənarında struktur formalaşmalı idi. Amma prinsipial baxımdan icbari tibbi sığorta tam oturuşandan sonra TƏBİB-in İTSDA-dan ayrılması, müstəqil qurum kimi fəaliyyət göstərməsi, yaxud da Səhiyyə Nazirliyinə birləşdirilməsi

verməsindən sonra həmin postda getirilən Vüqar Qurbanovun da etimadı doğrultmasından danışmaq mümkün deyil. Həm onun özü, həm də TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər, ittihamlar, hətta bəzi tibb mərkəzləri barədə istintaq araşdırmasının başlanması bu dediklərimizi təsdiqləyir.

Bir sözlə, TƏBİB-in yaxın gələcəkdə İTSDA-nın tabeliyindən çıxarılaraq müstəqil quruma çevrilməsi, ya da Səhiyyə Nazirliyinə birləşdirilməsi kifayət qədər real göründüyü kimi, bu publik şəxsin İdarə Heyətinə yeni sədr təyinatı da sürpriz qərar sayılmayacaq.

**Toğrul Əliyev**



**Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilər bu dəfə "Laçın" sərhəd-buraxılış məntəqəsinə doğru yürüşə hazırlaşırlar. Separatçıların bu istəklərinin arxasında regionda maraqları kəşifən qlobal aktorların nəfəsləri hiss olunur, lakin məsələ ondadır ki, hadisələr Azərbaycanın daxili işi kontekstində inkişaf edir.**

Məsələ ilə bağlı "Unikal" a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, bu kimi təxribatlar vəziyyətin gərginləşməsinə xidmət edir: "Separatçılar bir tərəfdən deyirlər ki, guya vəziyyətləri ağırdır, yanacaq qıtlığı var. Digər tərəfdən isə bu kimi təxri-

ribat ssenarilərində daxili imkanlar hesabına alternativ təbiiqlərə müraciət etməyə imkan verir. Onun qənaətinə, separatçıların coşmasının səbəblərində son günlərdəki üç məqam da rol oynaya bilər:

"Azərbaycan Xocalıda mülki insanların qanına susamış cəllad Vaqif Xaçatryanı "Laçın" SBM-də saxlayıb. Azərbaycan hakimiyyəti ilə Qarabağ erməniləri arasında Yevlaxda görüş keçirilməsi planlaşdırılır. Prezident İlham Əliyev "Euronews" da yayımlanan müsahibəsində verdiyi mesajlarla Qarabağ ermənilərini ya Azərbaycanın şərtlərinə razı olmaq, ya da onların Azərbaycan ərazilərini tərk etmək dilemması qarşısında qoydu. Baş tuta biləcək təxribatların

ni məntiqə xidmət edir. Azərbaycan, onsuz da, bu xətti inkişaf etdirir, lakin beynəlxalq dəstək almaqda çətinlik çəkir, bununla belə, Bakı hədəflərinə doğru inamla addımlayır. Laçındakı SBM-ə erməni separatçıların yol almaq cəhdi Azərbaycanın əldə etdiyi nəticələrlə dikte qılınıncı qaldırmasını sabotaj etmək məqsədlərinin əyanıdır. Lakin bu təxribat baş tutsa belə, Ermənistan, Qarabağ erməniləri üçün nəticə verməyəcək.

Digər məqsəd budur ki, "Laçın" SBM-ə Ermənistandan giriş hissədə Qarabağa yük daşımaq istəyən TIR-ların növbəyə düzülmesi ilə Qarabağ ermənilərinin aksiyası arasında bir paralellik qurulsun və bu, Azərbaycana qar-



## Prokurorluq: "Koçaryan, Sarkisyanın mühakimə edilməsi təmin olunacaq"

"Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən elan edilib ki, xalqımıza qarşı cinayət törətmiş şəxslərlə bağlı istintaq aparılır. Meşəli ilə bağlı aparılan istintaq da göstərdi ki, 1992-ci ildən etibarən bu işlər aparılır".

Bunu APA-ya müsahibəsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səferov deyib.

"Adını sadaladığımız və sadalamadığımız digər şəxslərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Hərbi Prokurorluqda müxtəlif istintaq hərəkətləri aparılır. Onların bir çoxu barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları var. Həmin şəxslərin axtarışı elan edilib. Hazırda axtarış tədbirləri davam etdirilir. Dəfələrlə elan edilib, indi də qeyd edirik ki, onların mühakimə edilməsi təmin ediləcək. Onların törətdikləri əməllər sülh və insanlıq əleyhinə cinayətlərdir. Həmin cinayətlərlə bağlı cəlb etmə müddəti yoxdur. Siyasi proseslərlə əlaqədar bu müddət ertələyə bilər. Amma hər halda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ədalət mühakiməsinə çıxarılması təmin ediləcək", - o Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərlərinin istintaqı ilə bağlı suala cavabında qeyd edib.

## Vergi Xidmətindən vətəndaşlara çağırış

**İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə vətəndaşlarını sahibkarlıq niyyəti olmadan hüquqi şəxslər təsis etməyə çağırır.**

"Unikal"ın məlumatına görə, qurum bəyan edib ki, adına təsis edilmiş müəssisələrin təsis sənədlərini və yaxud vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), həmçinin elektron imzasını başqa şəxslərə verənlər vergidən yayınma sxemləri ilə cinayətkar fəaliyyət həyata keçirən şəxslərə şərait yaratmış olur və bu halda gələcəkdə yaranacaq vergi öhdəliklərinə görə məsuliyyət daşıyacaq.

"Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatındakı bəzi cinayət işlərinin istintaqı zamanı vergiləri ödəməkdən yayınmış müəssisələrin direktorlarının, təsisçilərinin və ya fərdi sahibkarların həmin fəaliyyətlə əlaqəsinin olmadığı, onların adına açılmış elektron imzaların (əsasən, ASAN imza) digər şəxslərə verildiyi, sahibkarlıq fəaliyyəti ilə məhz həmin şəxslərin məşğul olduğu müəyyən edilib. Vətəndaşların məlumatlılığından faydalanan bir qrup şəxs onları müəyyən vədlər və ya pul müqabilində məsuliyyətlərinin olmayacağı ilə aldadaaraq, adlarına elektron imza (əksər hallarda ASAN imza) alaraq, həmin elektron imza vasitəsilə müəssisələr təsis edərək, qısa müddət ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirib, belə əməliyyatlara görə hesablanmış vergiləri ödəməkdən yayınıblar.

Cinayət işlərinin istintaqı zamanı aldadılaraq adlarına təsis edilmiş müəssisələrdə və fərdi sahibkarlıq subyektlərində maliyyə əməliyyatları həyata keçirən şəxslərin dairəsini müəyyən etmək çətin olsa da, intensiv istintaq hərəkətləri ilə buna nail olunur. Lakin nəzərə almaq lazımdır ki, bu hallarda vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıya bilərlər.

Dövlət Vergi Xidməti belə hallarla mütəmadi mübarizə aparır və vətəndaşları aldadan şəxsləri müəyyənləşdirərək məsuliyyətə cəlb edir. Bu istiqamətdə mübarizənin səmərəliliyinin artırılması üçün vətəndaşların maarifləndirilməsi mühüm əhəmiyyətə malikdir. Odur ki, vətəndaşlara sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamağı (müəssisə təsis etmək və ya VÖEN əldə etmək) və qeyd edilən şəxslərin vədlərinə inanmamağı tövsiyə edirik", - deyərək müraciətdə qeyd olunub.

# Qarabağdakı revanşist qüvvələrin təxribatçı addımları münaqişəni yenidən alovlandırır

Təxribatların miqyası artarsa, Azərbaycan tərəfi anti-terror əməliyyatını daha tez müddətdə həyata keçirməli olacaq



batlara hazırlaşırlar, insanları avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinin qarşısına gətirərək etiraz aksiyası keçirmək istəyirlər. Belə olan halda, onların dedikləri ilə əməlləri arasında uyğunsuzluq yaranır. Hesab edirik ki, ermənilər heç Laçın sərhəd-keçid məntəqəsinə yaxınlaşa da bilməyəcəklər. Onlar Şuşa yolundakı Rusiya sülhməramlılarının postlarında saxlanılacaqlar. Ruslar təhlükənin miqyasını ermənilərə izah edəcəklər və onları yarı yoldan geri qaytaracaqlar.

Onu da qeyd edim ki, Laçın sərhəd-keçid məntəqəsinə yaxınlaşmalarına dair ehtimal olsa, bunun qarşısı çox ciddi şəkildə alınacaq. Onsuz da biz həmin separatçıları 2 il ərzində tərk-silah etməliyik. Onlarla birlikdə rus hərbi kontingentini də evlərinə yola salmalıyıq. Əlbəttə ki, hazırda vəziyyətdə təxribatların miqyası artarsa, biz anti-terror əməliyyatını daha tez müddətdə həyata keçirməli olacağıq", - deyərək qeyd edib.

Bu barədə fikirlərini bölüşən Siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, bu, Azərbaycana təx-

indiki zamandakı səbəb-nəticə əlaqələri bu üç amilin işığında aydınlaşır. Qarabağ üzrə hərəkətlik Azərbaycanla Ermənistan arasında Brüssel, Vaşinqton və Moskvanın vasitəçilik missiyasındakı alətlərlə əlaqəlidir. Bu, həmin təxribatlara səbəb verəcək ana xətdir. Kim etibarlı vasitəçidir, kim ambisiyalı - bu, fərqli mövzunun müzakirəsinə həvalə oluna bilər, ümumilikdə görünən budur ki, ənənəvi erməni düşüncəsi də üç oxdakı danışıqlardan əldə edilən nəticələrə provokasiya qatılmasına yardım edir".

Şərhi qeyd edib ki, beləcə, hərəkətlik "sülh və müharibə" formulunun hibridi formasında cərəyan edir və Azərbaycan bu prosesdən də əlini gücləndirəcək alətlər əldə edir: "Məsələn, Azərbaycan yaratdığı əhatə ilə ermənilərin integrasiyasını sürətləndirmək üçün Qarabağa təchizat xətlərini yenidən konfigurasiya etmək istəyir. Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti xidmət zonasında yaşayan ermənilərə Azərbaycanın özünün lazımı təchizat vasitələrini çatdırmaq barədəki çağırışları ey-

şü təzyiq kimi istifadə edilsin. Azərbaycanı güclü edən isə odur ki, hadisələr onun daxili işlərinin həlli çağırışlarını - Qarabağ ermənilərinə münasibətdə - icra etmək kontekstində yığcamlaşır.

Azərbaycan sabitlik, təhlükəsizlik amallarını əsas götürüb Qarabağ ermənilərinin "Laçın" SBM-ə mümkün basqın cəhdlərinə qarşı cavab olaraq güc tətbiq edə bilər, təxribatçıların həbsini reallaşdırma bilər. Bu, artıq xarici oyunçuların maraqlarının əzilməsi hesabına olsa belə, baş tutacaq, çünki hər bir dövlətin işi daxili ictimai-siyasi sabitliyi qoruyacaq addımları atmaqdır. Qarabağ erməniləri bunları nəzərə alıb Azərbaycanın ictimai-siyasi həyatına uyğunlaşma proqramına konstruktiv baxmalıdır. Buna əməl etmədən Qarabağda yaşamağa cəhd etmək isə Azərbaycanın suverenliyinə qarşı təhdiddir, mərkəzi hakimiyyətə itaətsizlikdir. Azərbaycan bu itaətsizliyə qarşı qanunun tələblərindən irəli gələn bütün zəruri addımları atmaq öhdəlik və vəzifələrini icra etmək hüququnu müstəsna addım kimi özündə saxlayır".

**Murad İbrahimli**



## Prezident Dövlət Departamentinin müşaviri ilə müzakirə apardı



**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.**

"Unikal" xəbər verir ki, dövlət başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirdi.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqlədi və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

## Prezident "Leonardo" şirkətinin baş icraçı direktorunu qəbul edib

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın "Leonardo" şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul edib.**

"Unikal" xəbər verir ki, Stefano Pontekorvo İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni və müdafiə naziri Quido Krosettonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Nazirlər Şurasının Sədrinə və müdafiə nazirinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan "Leonardo" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olundu.

Qeyd edək ki, İtaliyanın müdafiə məhsulları istehsal edən ən böyük şirkəti olan "Leonardo"-nun mülki sektorda da maraqlı texnologiyaları, o cümlədən "Smart city" texnologiyası, süni peyk istehsalı və aerokosmik xidmətlər, böyük şəhərlərin nəqliyyat sistemlərinin idarəedilməsi də var. Şirkətin rəhbər şəxsləri bu sahələrdə də ölkəmizə faydalı ola biləcək əməkdaşlıqla bağlı təşəbbüslərini ifadə etdilər.

## Türkiyə "taxıl müqaviləsi" üçün konkret təkliflər hazırlamağı planlaşdırır



**Ankara Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri ilə bağlı "taxıl sazişi"nin bərpası üçün bir sıra konkret təkliflərin işlənilməsinə ümid edir.**

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

"Hazırda təkliflər üzərində iş gedir, daimi dialoq var"- mənbə bildirib.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Putinlə Ərdoğanın yaxın gələcəkdə mümkün görüşü barədə məlumat verib. O, iki prezidentin görüş yerinin mütləq Türkiyə olmayacağını da bildirib.

Avqustun 2-də Rusiya və Türkiyə liderləri arasında telefon danışıqları olub. Ərdoğanın ofisindən verilən məlumata görə, onlar Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər. Kreml bir sıra məsələlərdə Rusiya Federasiyası Prezidentinin prinsipial mövqeyindən danışdı.

Avqustun 3-də Ərdoğan taxıl müqaviləsinin Rusiyaya qayıtması şərti ilə bir il müddətinə uzadılmasını təklif edib.

# Rəsmi Bakıdan Paşinyana cavab

## Azərbaycan XİN: "Ermənistan təxribatlara bəraət qazandırmamağa çalışır"

**Azərbaycan XİN "Ermənistanın baş naziri Nikol Paşinyanın 3 avqust tarixində hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir".**

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfinin 15 iyun tarixində Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhədçilərimizə atəş açmasının baş nazir N.Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir. "Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur. Azərbaycan Ermənistanın "humanitar yük" adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbul-



dilməzliyini dəfələrlə diqqətə çatdırıb. Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib. 6 oktyabr 2022-ci il tarixində Praqa görüşündə təsdiq olunduğu kimi, 1991-ci il Alma-Ata bəyannaməsinin Azərbaycan-Ermənistan arasında sərhədləri müəyyən etdiyini, Alma-Ata bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edildiyini bəyan edən baş nazir Nikol Paşinyanın eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Azərbaycan ərazisində Ermənistanın işğalı nəticəsində ya-

radılmış qondarma rejimi təbliğ etməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadıq olmadığını nümayiş etdirib. İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçatryanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xətrətləmə istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımını daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etməyə və onların əməllərini örtbasdır etməyə əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir.

Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözde deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılınması üçün təklif etdiyi "Ağdam-Xankəndi" yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reintegrasiyası üzrə səylərinə maneçilik törətməməlidir".

## Baş Qərargah rəisi döyüş qabiliyyətinin artırılması ilə bağlı tapşırıq verdi

**Müdafiə Nazirliyinin rəhbər heyəti tərəfindən bir neçə hərbi hissə və bölmələrin döyüş hazırlığı yoxlanılıb.**

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti əvvəlcə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində yaradılmış ƏİK bölmələrində olub, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə görülən tədbirlərlə maraqlanıblar.

Komando hazırlığı kursunda iştirak edən şəxsi heyətlə görüşən general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çər-



çivəsində döyüş qabiliyyətli komando hərbi hissələrinin formalaşdırılması və onların müasir silahlarla təchiz edilməsinə nail olduğunu vurğulayıb. O, bu kimi hərbi hissələrin yaradılması ilə Ordumuzun döyüş imkanlarının daha da artdığını bildirərək, peşəkar komandoların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyini qeyd edib.

Daha sonra Müdafiə Nazirliyinin rəhbər heyəti təlim sahəsinə gələrək burada Heydər Əliyev

adına Hərbi Institutun kursantlarının cəlb olunduğu dağ hazırlığı kursunun gedişini izləyib. Məruzə olunub ki, çöl çıxışı zamanı müxtəlif mövzularda üzrə keçirilən məşğələlərdə kursantlara dağ maneələrinin dəf edilməsi qaydaları öyrədilir, onların fərdi hazırlığına, həmçinin qrup şəklində praktiki tapşırıqların icrasına xüsusi diqqət yetirilir.

Baş Qərargah rəisi təlim və məşqlərin intensivliyinin və keyfiyyətinin artırılması, habelə hərbi qulluqçuların döyüş vərdişlərinin inkişaf etdirilməsi məqsədilə hazırlığın gecə və gündüz şəraitində keçirilməsi barədə göstərişlər verib. Sonda bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, həmçinin hərbi qulluqçuların silah və texnikanın effektiv tətbiqi üzrə bacarıqlarının təkmilləşdirilməsinə dair komandanlıq heyətinə müvafiq tapşırıqlar verilib.

Baş redaktor:  
Zaur Əhməd

Turanbank" ASC Binəqədi filialı.  
H/h: AZ70TURA40050054644700110944  
M/H: AZ26NABZ0135010000000027944  
Kodu: 504692

Şəhadətnamə № 3150  
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"  
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində  
yığılıb, səhifələnmə və  
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000



**Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayınması, qayıdış hüququnu inkar etməsi və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reintegrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verib və Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir etməyə, qayıdış prosesinə yardım etmək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb.**

İcmadan "Unikal"a verilən məlumata görə, məktubda deyilir: "Zati-aliləri, Qərbi Azərbaycan İcması tərəfindən Zati-alinizünvanlanmış 7 aprel 2023-cü il tarixli məktubda da nəzərinizə çatdırıldığı kimi, Ermənistandan

verməyib. Ermənistan hökuməti nəinki bizim dialoq çağırışımız qarşısında susqunluq nümayiş etdirir, həm də bizim dədə-baba torpaqlarımıza qayıtmağa hüququmuz təkəbbürlə inkar edərək didərgin salınmış icmamızın izti-

təyə layıqdır, çünki o, qayıdış hüququ üçün mübarizəsində sülh, barışıq və ləyaqət kimi dəyərləri, eləcə də dövlətlərin ərazi bütövlüyünə hörməti əsas tutub.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ermənistan hökumətinin İcmanın insan hüquqları, sülh və reintegrasiyaya əsaslanan dialoq çağırışına yubanmadan cavab verməsini təmin etmək məqsədilə Zati-alinizxoşməramlı səylərinə və diplomatik nüfuzuna səmimiyyətlə müraciət edirik. Biz dinc və yanaşı yaşamanın vacibliyini vurğulayaraq, Ermənistanın beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini ye-

# Qərbi Azərbaycan İcması BMT Baş katibinə məktub göndərdi



qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə geri qayıtması çağırışının davamı olaraq son dərəcə vacib bir məsələ ilə bağlı Zati-alinizə bu məktubu yazırıq.

İcma, Ermənistan hökuməti tərəfindən böyük əzab-əziyyətlərə məruz qalmasına baxmayaraq, uzun müddətdir davam edən bu problemin sülh yolu ilə həllinə nail olmaq üçün barışıq, dialoq və anlaşmaya sarsılmaz sadiqlik nümayiş etdirir. Biz 11 mart 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyana yazılı müraciət ünvanlayaraq onu bizimlə xoş məramla dialoqa başlamağa və Ermənistanın azərbaycanlıları öz evlərindən-qovaraq onları onilliklər boyu məruz qoyduğu ədalətsizliyi aradan qaldırmağa çağırırdıq. Ermənistanın Baş nazirinə ünvanladığımız məktubun surəti bu məktuba əlavə olunur.

Bununla belə, təəssüflə bildiririk ki, Ermənistan hökuməti İcmanın dialoq çağırışına cavab

rablarını daha da artırır.

Üstəlik, Ermənistan Azərbaycanda yaşayan etnik ermənilər arasında separatçılıq meyillərini təhrik etməyə və qızıqsdırmağa davam edir, Azərbaycan hökumətinin onların reintegrasiyası istiqamətində səylərini sabotaj etməyə yönəlmiş addımlar atır. Ermənistanın bu hərəkətləri regionda sülh və barışıq əldə etmək perspektivlərini sarsıdır.

Birləşmiş Millətlər Təşkilatının üzvü kimi Ermənistanın insan hüquqları sahəsində konkret öhdəlikləri var. Ermənistan Qərbi Azərbaycan İcmasının haqlı tələblərini yerinə yetirməli, yurd-yuvamıza qayıdışımız məsələsinin tezliklə öz həllini tapması üçün bizimlə konstruktiv müzakirələrə qoşulmalıdır.

Separatçı meyillər və silahlı təcavüzün tüğyan etdiyi bölgəmizdə İcmanın dialoqa sadiqliyi və beynəlxalq hüquqa hörməti ruhlandırıcı nümunə kimi alqışlanmalıdır. Qərbi Azərbaycan İcmasının mövqeyi təqdирə və də-

rinə yetirməsini və beləliklə bizim təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmaq hüququmuzu təmin etməsini gözləyirik.

BMT-dən xahiş edirik ki, Ermənistanı Azərbaycan hökumətinin Qarabağ bölgəsinin erməni sakinlərinin reintegrasiyası üzrə səylərini sabotaj etmək məqsədi daşıyan təxribatlardan çəkəndirmək üçün lazımı tədbirlər görsün.

Biz həmçinin bu fürsətdən istifadə edərək, Zati-alinizdən icmanın əvvəlki məktubunda xahiş edildiyi kimi, qovulmuş azərbaycanlıların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə Ermənistana geri qaytarılmasına kömək etmək, habelə azərbaycanlıların qayıdacaqları ərazilərin bərpasına və yenidən qurulmasına yardım etmək və barışıq dəstəkləmək üçün Ermənistana BMT-nin idarələrarası missiyasının göndərilməsi kimi konkret addımların atılmasına dair bir daha çağırış edirik.

Bundan əlavə, Zati-alinizdən xahiş edirik ki, BMT-nin Azərbaycandakı nümayəndəsinə sülh və insan hüquqları gündəməməyə aid məsələlərlə bağlı icmamızla dialoqa başlamaq barədə göstəriş verəsiniz.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışdığınız müddətdə qaçqınların üzləşdiyi çətinliklərlə bağlı əldə etmiş olduğunuz şəxsi biliklərinizə müraciət edirik. Biz Ermənistandan zorla qovulmuş azərbaycanlıların iztirablarının və onların geri qayıtmaq hüququnun həllində Sizin həmrəyliyinizə və məsələyə dərin anlayışınıza belə bağlıyırdıq. Biz ümid edirik ki, Sizin hörmətli rəhbərliyiniz altında Birləşmiş Millətlər Təşkilatı Qərbi Azərbaycan İcmasının haqq işinə kömək edəcək və uzun müddətdir davam edən bu problemin həllində bizim dinc dialoq təşəbbüsümüzün tərəfdarı olacaq."

## Pənah Hüseynin partiyası da qeydiyyatata alınmadı

**Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının yenidən qeydiyyatata alınması ilə bağlı müraciətinə imtina cavabı verib.**

"Unikal" xəbər verir ki, bu barədə partiyanın sədri Pənah Hüseyn "Facebook" profilində yazıb.

O qeyd edib ki, siyahıda imzası olan 2676 nəfərin partiya üzvü olduğu təsdiq edilib:

"3178 üzv barədə isə dəqiqləşdirmələr aparılır. 73 nəfərin vəfat etdiyi müəyyən edilib. 337 nəfərin başqa partiyaların üzvü olduğu məlum olub. 29 nəfər 18 yaşına çatmamış şəxs kimi qiymətləndirilib, 146 nəfərin adı təkrar qeyd olunub. 171 nəfər isə AXP üzvü olmadığını deyib".



## Ermənistanın Arazdəyəndə tikdiyi zavod başqa yerə köçürülə bilər



**Ermənistanın Arazdəyəndə tikdiyi metallurgiya zavodu tezliklə başqa yerə köçürülə bilər.**

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a məlumatlı mənbələr bildiriblər.

Ən çox ehtimal olunan variant kimi Ararat şəhəri ilə bitişik ərazi hesab olunur.

Zavod rəhbərliyi məlumatı nə təkzib, nə də təsdiq edib. Əvvəllər bu variant müəssisənin sahibi olan GTB holdinqinin direktoru tərəfindən təkzib edilmişdi.

Qeyd edək ki, Azərbaycan hökuməti Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev adından Ermənistanın ətraf mühit nazirinə ünvanlanan məktubda bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Yerax qəsəbəsi (Arazdəyən) yaxınlığında həyata keçirilən və transsərhəd təsiri ola biləcək fəaliyyətlə bağlı "Transsərhəd kontekstində ətraf mühitə təsirini qiymətləndirilməsi haqqında Konvensiya"da (Espo Konvensiyası) nəzərdə tutulmuş müvafiq prosedura başlanılıb.

**Nurane Abbasova**

## ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlib

**Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.**

XİN-dən "Unikal"ya verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, bölgədə cari vəziyyət, Azərbaycanla Ermənistan arasında danışıqların cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb.

Bununla yanaşı, guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd buraxılış məntəqəsinin "qeyri-legitim" olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq, Ermənistanın Laçın yolunda və sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reintegrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbul edilməz olduğu bildirilib.





**Milli Məclisin deputatı Aydın Mirzəzadə "Unikal"a müsahibə verib. O, Prezident İlham Əliyevin "Euro-news" televiziyasına müsahibəsində mühüm mesajlar verməsindən danışdı.**

**-Aydın müəllim, Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, bizim Ermənistanla qarşı ərazi iddialarımız yoxdur. Bilirik ki, Ermənistanla hələ də revanşist düşüncələrlə yaşayan qüvvələr var. Onlar bu çıxışdan hansı nəticələr çıxarmalıdır?**

-Təəssüf edirəm ki, hələ də Ermənistan tərəfi lazımı nəticə çıxarmayıb. Prezident İlham Əliyev həmişə çıxışlarında Ermənistanla beynəlxalq hüquq normalarına uyğun olaraq münasibət qurmağın təkliflərini verib. Ermənistan isə uzun müddət torpaqlarımızı işğal altında saxladı, 44 günlük Vətən müharibəsindən sonra öz üzərinə götürdüyü öhdəliklərin cüzi hissəsini yerinə yetirdi. İndi isə vaxtaşırı bu ölkənin neinki müxalifəti, hətta iqtidarı da daxili işlərimizə qarışacaq bəyanatlar verirlər. Cənab Prezident növbəti dəfə Ermənistanla Azərbaycanla onların da maraqlarına cavab verəcək sülh müqaviləsi imzalamaq üçün şans verdi. Bildirdi ki, hər şey yaxşı gedərsə, yaxın aylarda sülh müqaviləsi bağlana bilər. Ermənistan bilməlidir ki, onun dövlət kimi fəaliyyəti Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından asılıdır. Onların açıq dənizə çıxışı yoxdur və qonşu dövlətlərin hamısına ərazi iddiası etmələri onları özünü təcrid vəziyyətinə salıb. Bu gün Ermənistanı dəstəkləyən dövlətlər belə onun iqtisadiyyatına hər hansı real investisiya qoymurlar. Fransa Ermənistanla hansı iqtisadi layihələr həyata keçirib və nə qədər adamı işlə təmin edib? Hansı sosial problemin həllinə də kömək etməyiblər. Yəni, Ermənistan Prezident İlham Əliyevin növbəti dəfə çağırışına konstruktiv cavab verməlidir. Azərbaycan lideri açıq dedi ki, bizim Ermənistanla qarşı ərazi iddiamız yoxdur. Eyni zamanda, Ermənistan da Azərbaycana ərazi iddiasından imtina etməlidir. Tək sözdə deyil, imzası ilə bunu etməli, daxili işlərimizə qarışmaqdan əl çəkməlidir. Dövlət başçımızın dedikləri bir daha Ermənistan rəhbərliyini ciddi düşündürməlidir.

**- Sizcə, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasını niyə uzadır?**

-Vətən müharibəsindən qısa müddət sonra Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmaq və sülh müqaviləsi imzalamaq üçün beynəlxalq hüquqa əsaslanan 5 prinsip təklif etdi. Ermənistan indi qədər o prinsiplərə qarşı hər hansı iradəni bildirməyib və edə də bilməz. Çünki, həmin prinsiplər beynəlxalq konvensiyalardan götürülüb. Bununla belə onlar çalışır ki, həmin prinsiplərdən Azərbaycanın

suverenliyinə toxunacaq öhdəliklər götürsünlər. Bu, yolverilməzdir. Sülh müqaviləsi elə də böyük həcmdə olmayacaq. Cəmi bir neçə maddəni əhatə edəcək. Bir-birinin ərazi bütövlüyünü tanımaq, sərhədlərin toxunulmazlığı, delimitasiya və demarkasiya üçün iş aparılması, Zəngəzur dəhlizinin açılması üzərində konkret iş getməsi və diplomatik əlaqələrin qurulması. Ermənistan çalışır ki, bunların hər birinə müəyyən təxribat xarakterli, Azərbaycanın suverenliyinə, müstəqilliyinə şübhə altına alacaq əlavələr etsin. Əlbəttə, bunlar qəbul olunmazdır. Ermənistan elə hesab edir ki, sülh müqaviləsi ilk növbədə

mətləndirməlidir. Bu günlərdə Ermənistan tərəfindən yük maşınlarının Azərbaycan ərazisinə razılaşdırılmadan zorla daxil olmaq istəməsi, bu ölkə və tənəşinin sərhədimizi gizli keçməsi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması təxribat deyilmi? Ermənistan bilməlidir ki, Azərbaycan özünün suveren hüquqlarını beynəlxalq hüquqa söykənərək müdafiə edir və edəcək. Azərbaycan Ermənistanla suveren hüquqlarından bir nöqtə belə güzəştə getməyəcək.

**-Siz də Ermənistan tərəfinin Azərbaycanla razılaşdırmadan yük maşınlarını Laçın sərhəd-buraxılış məntəqəsi-**

ləcələrini qeyd edirlər. Əgər blokadadırsa, necə onların kafe və restoranları işləyir? Digər tərəfdən, blokadada olan humanitar yardıma açıq olmalıdır. Azərbaycan "Ağdam-Xankəndi" yolunu təklif edir. Qısa zamanda həmin bölgəni ərzaq, dərman və s. ilə təmin etməyə hazır olduğunu bildirir. Göründüyü kimi onlara problemin həlli yox, situasiyanın guya pis olması barədə rəy lazımdır. Azərbaycan tərəfi real şəkildə həmin zonada olan hər hansı problemin həllinə hazırdır. Azərbaycanın təklifi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən də dəstəklənib. Bununla Ermənistanın humanitar yüklü təxribatı iflasa

və uşaqlarının gələcəklərini düşünməlidir. Azərbaycan reintegrasiya təklif edir. Onlar vaxtilə Azərbaycan ərazisində normal şəkildə yaşayıblar. Sovet statistik rəqəmlərinə əsasən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial göstəriciləri neinki Azərbaycandan, SSRİ-nin göstəricilərindən yüksək olub. Adambaşına düşən mənzil sahəsi keçmiş Dağlıq Qarabağda ən yüksək rəqəm olub. Hər 10 min nəfərə düşən xəstəxana çarpayısı, məktəbli yeri, uşaq bağçaları, sosial obyektlər və s. həmin ərazidə yüksək idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin sakinləri üçün sovet dövründə imtahansız ali məktəblərə qəbul

# "Ermənistan Azərbaycana qarşı ərazi iddiasından imtina etməlidir"

Aydın Mirzəzadə: "Dövlət başçımızın dedikləri bir daha Ermənistan rəhbərliyini ciddi düşündürməlidir"



Azərbaycana lazımdır. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, biz sülh müqaviləsi olmadan da yaşaya bilərik, amma Ermənistan yaşaya bilməz. Onlar bundan nəticə çıxarmalıdır. Sülh müqaviləsinin üzərində komissiyalar işləyir, xarici işlər nazirləri, iki ölkə rəhbərləri görüşürlər. Çox qərribə bir situasiya yaranır. Ermənistan bu gün üzərinə götürdüyü öhdəlikdən gələn görüşdə imtina edir. Çox mürəkkəb bir qonşu ilə üz-üzəyik. Belə ki, bu gün dediyindən sabah imtina edir. Yaxud artıq razılaşdırılmış müəyyən ilkin məqamların yenidən müzakirəsinə qayıdır və s. İlk növbədə Ermənistan tərəfinin düşüncəsi dəyişməlidir. Onlar özlərinin real vəziyyətini qiy-

**nin qarşısına topladığını qeyd etdik. İrəvan və havadarları tərəfindən Azərbaycana qarşı saxta ittiham irəli sürülür. Guya Azərbaycan erməniləri "blokada"da saxlayır. Azərbaycan "Ağdam-Xankəndi" yolundan istifadə etmək təklifini irəli sürüb. Qarşı tərəf niyə bu yoldan istifadə etmək istəmir?**

-Blokada bəyanatı çox güllünc görünür. Hər gün Laçın sərhəd-buraxılış məntəqəsindən onlarla erməninin keçdiyini görürük. Onlar heç də ac adama oxşamırlar. Azərbaycanlı bloqerlər vaxtaşırı Xankəndidə olan restoranlara zəng edərək şam yeməyi üçün sifarişlər verirlər. Onlar isə məmuniyyətlə istənilən süfrəni hazırlaya bi-

uğradı. Həmçinin, yük avtomobillərini geri döndərə bilmirlər. Ermənistanın infrastrukturunu o qədər geridə qalıb ki, onlar geriye dönmək istəsələr də texniki cəhətdən çətinlik çəkirlər. Onlar özlərinə problem yaradırlar. Azərbaycan yenə də təklifini qüvvədə saxlayıb, məsələyə öz dəstəyini göstərir. Bununla belə orada hər hansı humanitar fəlakətdən söhbət gedə bilməz. Belə ki, sosial şəbəkələrdə erməni bloqerlər həmin ərazidə yaşayanların kifayət qədər ehtiyatının olduğunu bildirirlər.

**-Dövlət başçısı müsahibədə vurğulayıb ki, erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmərlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Məlumdur ki, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Regionda geosiyasi vəziyyət dəyişsə, Ermənistanı nələr gözləyir?**

-Dünyada, regionda geosiyasi vəziyyət dəyişir. Geosiyasi vəziyyət heç də hansısa bölgənin arzuladığı istiqamətə dəyişməyə də bilər. Buna görə də ilk növbədə vaxtı çatmış məsələləri həll etmək lazımdır. Cənab Prezidentin müraciəti erməni sakinlərə idi. Onlar xunta rejiminin rəhbərinin, separatçı qüvvələrin quluna çevrilməli deyillər. Onlar bilməlidirlər ki, arutunyanlar, vardanyanlar, babayanlar özlərini kifayət qədər təmin ediblər. Hansısa situasiyada çətinlik görməyəcəklər. Erməni sakinlər özlərinin

olunmaq imkanı verilib. O dövrdə bölgənin neinki kənd təsərrüfatı, eləcə də sənayesi yüksək səviyyədə inkişaf edib. Bütün bunların hamısı Azərbaycanın büdcəsi hesabına edilib. Bu gün Azərbaycan həmin sakinlərə seçim etməyi təklif edir. Ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da tərksizməliyə. Çünki başqa ölkənin vətəndaşı hansısa bir ölkənin ərazisində hüquqi müqaviləsi olmadan yaşaya bilməz. Bu, dünyanın heç bir yerində yoxdur. Eyni zamanda, Azərbaycanda yaşayan digər millətlərin nümayəndələrinin vəziyyətinə baxmaq. Onların birinin hüququnun pozulmasına dair nümunə göstərsinlər. Həmin insanlar seçkilər orqanlarıdadır, dövlət işində çalışırlar, mədəniyyət və incəsənət sahəsindədirlər. Onlar öz dillərini, dinlərini qoruyurlar. Azərbaycanda digər xalqların dininin, mədəniyyətinin saxlanılmasına böyük imkanlar var. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, 20-ci əsrdə katolik kilsəsi tikildi. Baxmayaraq ki, ölkəmizdə katoliklərin sayı həddindən artıq azdır. Bununla belə Azərbaycan digər xalqların inancına çox böyük hörmətlə yanaşır. Azərbaycan tolerantlıq, multikulturalizmə görə nümunədir. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlər də bunu yaxşı bilirlər. Videogörüntülərdə və fotolarda onların Azərbaycan telekanallarına baxdıqlarının şahidi oluruq. Azərbaycan Prezidenti müraciətini birbaşa erməni sakinlərə etdi ki, gələcəyinizi düşünün.

**Anar Kəlbəyev**



**Yola salmaq üzrə olduğumuz həftə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ilginç rəqəmlər açıqladı. Onun dediklərindən aydın oldu ki, bu ilin I yarısında Palata həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 69,5 milyon manat artıq xərcləmə müəyyənləşdirib.**

V.Gülməmmədovun rəhbəri olduğu qurumun kollegiyası həmin vəsaitin 22,9 milyon manatının dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı qərar qəbul edib. "Bundan başqa, cinayət əməlinin olduğu ehtimal edilən 23 milyon manatdan yu-

latların 14-də 675 milyon manat məbləğində vəsaitin istifadəsinin yoxlanılması ilə bu təşkilatlarda 1 milyon 150,1 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkarlanıb.

Prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 57 təşkilatda aparılan təftişlərdə isə qeyd edilən dövr ərzində 1 milyard 205,3 milyon manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb. Yoxlama ilə həmin təşkilatlarda 48 milyon 300,4 min manat məbləğində artıq və əsassız ödənişlər ortaya çı-

murların 1500-2000 manat maaş aldıkları halda milyonluq mülklərdə yaşamasının, qiyməti ən azı 250-300 min manatdan başlayan bahalı "inomarka"lar sürməsinin, ailə üzvlərinin, yaxınlarının adına biznes qurmasının, ölkə daxilində və xaricində sayısız-hesabsız daşınmaz əmlak sahibinə çevrilməsinin bir yolu da məhz budur. Üstəlik, hər il artıq və əsassız ödənişlərlə bağlı çox sayda faktlar üzə çıxarılsa da, məlum tendensiya sənəmək bilmir, hətta son rəqəmlərdən anlaşılan odur ki, getdikcə artır, adi hal alır. Həm də bu cür faktlarla bağlı istər Hesablama Palatası, istərsə

## Məmurların 6 ayda 70 milyon manatlıq talanının ilginç pərdəarxası

Həftənin sualı: artıq xərcləmə nəticəsində büdcə vəsaitləri kimlərin cibinə "axır"?



xarı rəqəmlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Təqribən 23 milyon manatdan çox xərclərin isə dayandırılması ilə bağlı qərar qəbul edilib. Bu xərclərin bərpası ilə bağlı qərar verilməməsi daha çox əhaliyə ödənilən sosial xarakterli ödənişlərlə bağlı olmasına görədir", - deyir V.Gülməmmədov qeyd edib. Qeyd edək ki, istər Hesablama Palatasının auditləri, istərsə də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamaları ayrı-ayrı dövlət idarə, təşkilat və müəssisələrində artıq ödəmələrin, az qala, adət halını aldığını göstərir.

Belə ki, bir neçə gün öncə Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən 15 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 1 milyard 123,4 milyon manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb. Nəticədə həmin təşki-

xı.

Bir sözlə, görünən odur ki, bəzi vəzifəli şəxslər, memurlar artıq və əsassız ödənişlər sayəsində büdcəyə on milyonlarla manat ziyan vurmağı az qala adət halına çeviriblər. 2021-ci ildə təkə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin ümumilikdə 144 nəzarət obyektində apardığı tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində bu cür ödənişlərə yol verilməsini aşkarlaması problemin miqyasını açıq şəkildə ortaya qoyur.

Ölkə rəhbərliyi büdcə təşkilatlarının qarşısında dövlət vəsaitlərinin səmərəli şəkildə xərclənməsini başlıca tələb kimi qoyur, ancaq yaranan real mənzərə ondan ibarətdir ki, müəyyən səlahiyyət sahibləri həmin tələbə dırnaqarası yanaşırlar. Onlar xərcləri bu və ya digər şəkildə şişirdir, yaxud "ölü ştatlar" vasitəsilə faktiki olaraq dövlətin cibinə girmiş olurlar. Bir çox mə-


də Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən hüquq-mühafizə orqanlarına, prokurorluğa müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciətlər ünvanladığı halda! Belə görünür, hələ də memurlar arasında özlərini "toxunulmaz" sayanlar, daha yüksək post sahiblərinin himayəçiliyinə arxayın olanlar kifayət qədərdir.

İstənilən halda mənzərə ürəkəçən deyil - artıq və əsassız ödənişlər vasitəsilə büdcədən oğurlamağa çalışılan vəsaitlərin ilbeil artması bu istiqamətdə daha sərt cəza tədbirlərinin görülməsini qaçılmaz edir. Əks təqdirdə biz qarşıdakı illərdə korrupsiyanın bu "növünün" bir yandan dövlət xəzinəsinə daha ciddi zərbə vurmağa, bir çox memurların isə büdcə hesabına getdikcə dəbdəbəli həyat tərzini keçirib daha böyük biznes qurmağa başladığına şahidlik edəcəyik...

**Toğrul Əliyev**

## Ceyhun Bayramovun məktubu BMT sənədi kimi yayılıb

**Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan Azərbaycana qarşı məhkəmə işi Ermənistan tərəfindən irəli sürülmüş tələbin rədd olunması ilə bağlı 6 iyul tarixli qərarı ilə əlaqədar 21 iyul 2023-cü il tarixində BMT baş katibinə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.**



Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Məktubda, Ermənistanın tələbinin rədd olunması ilə bağlı yekdilliklə qəbul olunmuş bu qərarın bir daha Azərbaycanın öz ərazisində sərhəd keçid məntəqəsi təsis etməsinin onun suveren hüququ olduğunu təsdiqlədiyi diqqətə çatdırılıb. Ermənistanın Laçın yolundan hərbi məqsədlər, ölkəmizin təbii ehtiyatlarının daşınması, o cümlədən mina təhdidini davam etdirmək üçün sui-istifadəsinin qarşısını almaq məqsədilə, 23 aprel 2023-cü il tarixində Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsini təsis etdiyi qeyd olunub. 15 iyun 2023-cü il tarixində Ermənistan tərəfindən törədilmiş təxribata qədər bu sərhəd keçid məntəqəsi vasitəsilə 2000-dən artıq erməni əsilli sakinin təhlükəsiz, şəffaf keçidinin təmin olunduğu bildirilib.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən "blokada" kimi qiymətləndirilməsinin əsassız olduğu diqqətə çatdırılıb.

Azərbaycanın sərhəd keçid məntəqəsindən buraxılışla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistan tərəfindən eyni təxribatın yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verilmədiyindən, hazırda Laçın yolundan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə tibbi məqsədlər üçün istifadə olunduğu bildirilib.

Lakin erməni əsilli sakinlərin daha çox məhsulla təchiz olunması üçün tərəfimizdən Ağdam-Xankəndi yolundan istifadənin təklif edildiyi, Ermənistan tərəfindən isə bu təklifə etiraz olunduğu məktubda diqqətə çatdırılıb.

Laçın yolundan istifadəyə məhdudiyət törədən, habelə Ağdam-Xankəndi yolu ilə erməni sakinlərin tələbatlarının ödənilməsi təklifinə etiraz edən tərəfin Ermənistan olmasına baxmayaraq, Ermənistanın "Azərbaycan tərəfindən erməni sakinlərin blokadaya alınması" istiqamətində cəfəng iddialarla beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə davam etdiyi qeyd olunub.

Məktubun sonunda, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə sadıq olduğu, bu xüsusda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın da dayanıqlı sülhün əldə edilməsi səylərində konstruktiv yanaşma nümayiş etdirməyə çağırılmasının vacibliyi vurğulanıb.

## Yüzlərlə ravvin Avropadan Bakıya gələcək



**Azərbaycan Avropa Ravvinləri Konfransına ev sahibliyi edəcək.**

Beynəlxalq tədbir noyabrın 12-15-də Bakıda təşkil olunacaq. Konfransda Prezident İlham Əliyevin iştirakı gözlənilir. Tədbirdə iştirak etmək üçün Azərbaycana 500-ə yaxın ravvinin gələcəyi bildirilir. Konfransın əsas mövzusu dini etiqad azadlığı və yəhudi icmalarının fəaliyyəti ilə bağlı məsələlər olacaq.

Avropalı ravvinlər, həmçinin dağ yəhudilərinin böyük icmasının əsrlər boyu kompakt şəkildə yaşadığı Qubaya səfər edəcək. Bu ilin əvvəlində Prezident İlham Əliyevlə görüşən Avropa Ravvinləri Konfransının prezidenti ravvin Pinças Qoldşmidt deyib: "Azərbaycan yəhudi xalqı üçün xüsusi yaddaş olan yerdir və dünyada ən nadir yəhudi icmalarından birinə ev sahibliyi edir". Qeyd edək ki, Avropada əsas pravoslav ravvinlər ittifaqı olan təşkilat Avropadakı icmalardan 700-dən çox dini lideri birləşdirir. 1956-cı ildə qurulan təşkilat Avropadakı yəhudilərin hüquqlarını müdafiə etmək üçün çalışır, din azadlığı və yəhudi icmaları ilə bağlı məsələləri müzakirə edir.





Azərbaycan Respublikasının  
Medianın İnkişafı Agentliyi

## Medianın İnkişafı Agentliyi bəyanat yaydı

**Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Şuşada keçirilmiş "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumunun iştirakçılarna qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb.**

"Unikal" xəbər verir ki, bəyanatda deyilir: "İyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş, dünyanın 49 ölkəsindən 150 xarici qonağın, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat, media qurumu rəhbərlərinin, yüksək səviyyəli media ekspertlərinin və jurnalistlərin iştirak etdikləri "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Media Forumu gələcəyə yönəlik ciddi, peşəkar mesajları ilə beynəlxalq ictimai rəyde mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi xarakterizə olunmaqdadır".

Həmçinin bildirilir ki, Forumun keçirilməsində məqsəd az qala işıq sürəti ilə yeniləşən, texnoloji innovasiyalara şahidlik edən dünyamızda insanlara ictimai əhəmiyyətli xəbərlər verən jurnalistikanın gələcək inkişaf istiqamətlərini müzakirə etmək olub. Forumda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və bu kontekstdə medianın rolu barədə ətraflı müzakirələr aparılıb, ənənəvi medianın bugünkü rolu, gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tətbiqinin yaratdığı nəticələr diqqət mərkəzində olub.

"Lakin təəssüflər olsun ki, "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəyde nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər. Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik", - deyərək bəyanatda qeyd olunur.

## Nazirlikdən məktəbli geyimləri ilə bağlı müraciət

**Elm Və Təhsil Nazirliyi valideynlərə müraciət edib.**

"Unikal" xəbər verir ki, müraciətdə deyilir: "Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur".

**Bu günlərdə iki rayonda rüşvət və korrupsiya faktları aşkarlandı, vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb, eləcə də həbs və vəzifədən azad edildi. Belə ki, öncə Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparıldığı barədə məlumat yayıldı.**

Bu barədə Yevlax Rayon Prokurorluğundan verilən rəsmi açıqlamadan aydın oldu ki, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə)

əlbir olaraq Cəlilabad şəhəri ərazisində torpaq sahələrinin ayrılması və sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi üçün vətəndaşlardan ümumilikdə 44 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib və həmin şəxslər cinayət başında yaxalanıb. Həmçinin, Əmrah Quliyevin Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşların 3 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Göstərilən faktlarla bağlı başlanmış cinayət işi üzrə Sahil Qənberli və Mehdi Kərimov müvafiq olaraq Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və

sizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmış, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan, Q.Səmədovun cəzası 6 ilə endirilmiş, bir neçə gün əvvəl isə azadlığa buraxılmışdı.

Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov isə 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılmışdı. Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilmişdi.

5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yo-

# Sabiq başçıların Yevlaxda və Cəlilabadda "ardıcilları" yenə iş başındadır

Bir müddət əvvəl rüşvət və korrupsiya səbəbindən icra başçıları həbs edilən rayonlarda hələ də yeyinti, mənimsəmə cinayətləri tüğyan edir



səmə) maddəsilə cinayət işi başlanmaqla istintaq aparılır.

Cəlilabadda korrupsiya faktları üzrə vəzifəli şəxslər barədə cinayət işi başlanıb

Digər məlumatda isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tikintiyə icazələrin verilməsi sahəsində baş verən korrupsiya hallarına qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri - Baş memar Sahil Qənberli, Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayonun Üçtəpə bələdiyyəsinin sədri Əmrah Quliyevin qanunsuz əməllərinin ifşa edildiyi aydın oldu. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilmiş tədbirlərlə Sahil Qənberlinin Mehdi Kərimovla

külli miqdarda rüşvət alma), Əmrah Quliyev isə həmin Məcəllənin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Sahil Qənberli və Mehdi Kərimovun barəsində məhkəmənin qərarı ilə həbs və vəzifədən kənarlaşdırma, Əmrah Quliyevin barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırma, istintaq orqanının qərarilə isə polisə nəzarət altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, bir müddət öncə sözügedən iki rayonun icra başçıları keçirilmiş antikorrupsiya əməliyyatı nəticəsində həbs olunmuşdular. 2019-cu ilin noyabr ayına-dək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Qoca Səmədov Dövlət Təhlükə-

li ilə ələ keçirməkdə təqsirləndirilən Zeynalov ötən ilin iyulunda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 12 il azadlıqdan məhrum edilib. Lakin belə görünür, sabiq icra başçıların həbsi onların bir vaxtlar rəhbərlik etdikləri rayonların vəzifəli şəxslərinə dərs olmayıb. Əks təqdirdə istər Yevlaxda, istərsə də Cəlilabadda külli miqdarda rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ağır cinayət əməllərini hələ də davam etdirən məmurların varlığı üzə çıxmazdı.

Təəssür edən, bir rayonda ən yüksək səlahiyyət sahibi qanunsuz əməllərinə görə qandallanır, uzunmüddətli həbs cəzasına məhkum edilir, lakin həmin rayonda çox keçmədən müəyyən vəzifəli şəxslərin eyni qanunsuz əməlləri ifşa olunur. Həqiqətən, bunu sağlamlıqla izah etmək mümkün deyil. Yəni, var-dövlət hərisliyi bəzilərinin gözlərini o qədərmi örtüb ki, rüşvət almaqdan, büdcə vəsaitlərini talan etməkdən zərəcə çəkinməzlər, bir gün özlərinin də ifşa oluna və həbsə atıla biləcəyindən qorxmurlar?!

Yazıqlar olsun! Açıqı, deməyə bundan başqa söz tapmırıq, hətta tapsaq belə bir faydası olacağını düşünmürük. Haram sərvət naminə dövlətin və xalqın cibinə girməkdən çəkinməyənlərə, azadlığını itirməyə, həbsə düşməyə, reputasiyasını ayaqlar altına atmağa hazır olanlara nə desək də, çətin ki, utansınlar.

Görünür, belələrinə qarşı daha sərt, güzəştisiz mübarizədən başqa yol yoxdur!

Sənən Mirzə



**Yola salmaq üzrə olduğumuz həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsində işləyən Tofiq Kərimovun vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalandığı açıqlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki, Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.**

Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miq-

xəbər var ki, o, cəmi 2 gün imiş ki, məzuniyyətə çıxıbmiş və xarici ölkələrdən birinə istirahətə yollanıbmış.

Onu da deyək ki, son illərdə ölkə mediasında Tərtər Rayon İcra Hakimiyyətinin (RIH) fəaliyyəti ilə bağlı şikayətlər, tənqidlər intensivləşib. Hətta daha əvvəl də (da-

Lakin görünür, Müstəqim müəllimin haqqında danışdığı "şəxsən nəzarət"i son vaxtlar əməlli-başlı zəifləyibmiş ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi onun rəhbəri olduğu RIH-də əməliyyat-axtarış tədbirləri aparmaq, nəticədə isə icra başçısının ən yaxın kadrlarından sayılan Memarlıq və tikinti şöbəsinin müdirini saxlamaq məcburiyyətində qalmazdı.

Yeri gəlmişkən, həbs olunan baş memar Tofiq Kərimovu bu posta məhz M.Məmmədovun gətirdiyi bildirilir. Onun fəaliyyətindən rayonda narazılıqlar çoxdan varmış. "Lakin icra başçısı tərəfindən himayə edildiyi üçün Memarlıq və tikinti şöbəsinin müdiri özünü "toxu-

# Müstəqim Məmmədovun kreslosu "laxlayır"

Daha bir rayonun icra başçısı öz postu ilə vidalaşa bilər



darda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bəzi KİV-lərin yazdığına görə, sözügedən əməliyyat-axtarış tədbirləri keçirilən zaman Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov məzuniyyətdə olub. Belə

ha dəqiq desək, 2019-cu ildə) sözügedən RIH-də yoxlamalar aparıldığı və saxlanılanların olduğu bildirilib. Həmin vaxt icra başçısı Müstəqim Məmmədov bunu təkzib edib. O deyib ki, rəhbərlik etdiyi qurumda Maliyyə Nazirliyi və ya digər hökumət qurumlarının audit-yoxlama aparması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Sitat: "Bizdə heç bir yoxlama aparılmır. Bu barədə yayılan xəbərlərin hamısı yalandır. Rayon İcra Hakimiyyətinin fəaliyyətində şəffaflıq daim qorunur və bu prosesə şəxsən nəzarət edirik".

nulmaz şəxs" kimi aparırdı" - deyərək Tərtərdəki qaynaqlar qeyd edirlər.

Onu da deyək ki, adıçəkilən rayonda xüsusilə sahibkarların həbs olunan sabiq baş memarın əlindən tənqəd gəldikləri barədə dəfələrlə ölkə mətbuatında şikayətlər yer alıb. Misal üçün, 3 il öncə Abışov Tiflis Qarakışı oğlu və digər sahibkarların yerli KİV-də dərc olunan şikayətindən məlum olurdu ki, onlara məxsus torpaq və obyektlər zor gücünə əllərindən alınaraq icra başçısının yaxın adamı olan Qorxmaz Məhərrəmov adlı şəxsə verilir. Bu məsələdə Tofiq Kərimovun da adı hallandırılırdı. Qeyd edilirdi ki, o, dəfələrlə sahibkarlara "sizə pul verək, ərazini təhvil verin, bu cənab başçının göstərişidir" deyib...

Bu və bənzər məqamları nəzər alaraq baş memarın həbsinin icra başçısına da ciddi başağrısı yaradacağı deyilir. Ümumiyyətlə isə son vaxtlar M.Məmmədovla bağlı şikayətlərin, narazılıqların da artdığını nəzərə alaraq onun vəzifəsindən azad edilən rayon rəhbərlərinin karvanına qoşulması istisna olunmur.

Xatırladaq ki, hazırda 54 yaşlı olan Müstəqim müəllim 10 ilə yaxındır Tərtər Rayon İcra Hakimiyyətinin başçısı postunda çalışır. Daha dəqiq desək, o həmin vəzifəyə 2014-cü ildə təyin edilib.

M.Məmmədov bu posta Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrindən gətirilib.

Sanan Mirzə

## Ombudsman Vaqif Xaçaturyana baş çəkdi

**Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın İsgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərək edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.**

Bu barədə "Unikal"a Ombudsman Aparatından məlumat verilib.



Ombudsman tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində milli və beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin İsgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaltdırıcı və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun keçirilən növbəti başçəkmə çərçivəsində 29 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhədkeçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan fərdi qaydada qəbul edilib.

Ombudsman və onun İsgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə zamanı qəbul edilmiş V.Xaçaturyanın müraciəti dinlənilib.

O, ilkin tutulma anından ona göstərilən humanist münasibətdən, keyfiyyətli tibbi xidmətdən razılığını bildirib və səhhətinə müsbət dəyişikliklər olduğunu qeyd edib.

V.Xaçaturyan bütun bunlara, eyni zamanda onunla rəftara, saxlanma şəraitinə, ailəsi ilə əlaqə imkanı yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, həmin şəxsə münasibətdə də heç bir fərq qoyulmadan milli qanunvericiliyə və beynəlxalq sənədlərə uyğun olaraq hüquqlarının, lazımı tibbi-psixoloji xidmətin təmin olunduğu, palatasında bədii ədəbiyyat və lazımı informasiya materiallarının olması müəyyən edilib.

Qəbul edilmiş şəxsə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dilində qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmana və 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.

Başçəkmə çərçivəsində qəbul edilmiş həmin şəxsə bağlı məlumatlar, video və fotosəkillər müvafiq beynəlxalq qurumlara da göndərilib.

## "Azərbaycana gələn avropalı turistlərin sayı artıb" - Deputat

**"Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb".**

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, Azərbaycana gələn avropalıların sayı artıb, ərəblərin sayı isə azalıb.

"Ən yüksək artımlar isə Çin (7,2 dəfə artım), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artırma bilər".





## Kredit faizləri niyə yüksəkdir və onu necə azaltmaq olar - Təhlil



**Dövlət başımız İlham Əliyev ilk dəfə hələ 8 il öncə - 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair Fərman-da Mərkəzi Banka (AMB) tapşırırdı ki, ölkədə kommersiya banklarının təklif etdikləri kreditlər üzrə faiz dərəcələri aşağı salınsın, həmin dərəcələrlə adı çəkilən qurumun**

**uçot dərəcəsi arasında fərq azaldılsın, digər əməli tədbirlər görülsün və bu barədə hər 6 aydan bir dövlət başçısına məlumat verilsin.**

Təəssüf ki, həmin ildə iki dəfə devalvasiya baş verdi, nəticədə ölkədə makroiqtisadi sabitlik pozulma təhlükəsilə üz-üzə gəldi, bank sektoru böhrana düşərək oldu, 10-dan çox bank iflasa uğradı, problemlə kreditlər manatın dəyərdən düşməsi müqabilində daha da kəskin xarakter aldı, valyuta ehtiyatları xeyli eridi və s. Ona görə də kredit faizlərinə diqqət yetirməyə macal qalmadı.

Bəs sonrakı illərdə məsələ niyə yada salınmadı?! Kreditlər üzrə faiz dərəcələri aşağı düşdümü?! Xeyr. Nəyə görə? Çünki bu, öz-özünə baş verə bilməzdi və vermir də. Ölkədə fəaliyyət göstərən bankların təklif etdikləri kredit faizləri neçə illərdir yüksək olaraq qalır.

Nəzərə alsaq ki, bankların gəlir mənbəyi, sərbəst vəsaitləri özlərinə cəlb edərək ondan gəlir götürmək üçün istifadə etdikləri yeganə alətləri məhz kredit ödənişidir, əslində faizlər elə də yüksək olmalı deyil. Hansı bank istəyər ki, əhalinin sərbəst vəsaitlərini cəlb edib, dövriyyəyə buraxmağı özünə sərf edən formada deyil, əksinə həyata keçirsin? Yəni bahalı kredit siyasəti yürütsün. Əlbəttə, heç bir bank... Bəs, niyə kredit faizləri yüksəkdir?

### Əslində səbəblər aydındır:

Kreditlərin geri qaytarılmaması ehtimalı böyükdür; Tələb olunan kreditləri vermək üçün yetərincə pul yoxdur; Verilən kreditlərdən gəlir götürmək imkanları məhduddur...

Bunların həlli təkəcə banklardan asılı deyil axı... Ölkədə bank kreditlərinin faiz dərəcələrinin nəyə görə yüksək olduğu haqda sualı cavablandırarkən nəzərə almaq vacibdir ki, burada da söhbət "əmtəə satışından" gedir. Bəs bu və ya digər əmtəənin qiyməti nəyə görə baha və yaxud ucuz olur? Ona görə ki, ya ona tələbat yüksək olur, yəni, təklif tələbi qarşılıya bilmir və yaxud da, satış getmir - təklif tələbi üstələyir... Kredit faizləri məsələsində də eyni vəziyyətdir.

Kredit də bir əmtəə növü olmaqla, pul şəklində satılmaqla gəlir gətirir. İş ondadır ki, Azərbaycanda kreditə tələbat olduqca yüksək səviyyədedir. Bankların resursları isə çox və əlverişli vəziyyətdə olmadığından, tələbatı uyğun pul satışı həyata keçirmək mümkün deyil. Ona görə də məcburdurlar ki, faizləri qaldırınsınlar və yaxud da bahalı kredit təklif etsinlər.

Məsələn, hansısa bankı məcbur etmək olarmı, tutaq ki, kənd təsərrüfatı istehsalçısına ucuz kredit versin? Özü də əhəlidən sığortası 12%-ə yaxın cəlb etdiyi əmanət resursları hesabına... Sabah həmin əmanətçi pulunu tələb edəndə necə olacaq?! O zaman bank deməlidir ki, "gözlə, mövsüm yaxşı keçməyib, kənddəki istehsalçı məhsul əldə edə bilməyib"?! Bütün bunları nəzərə almaq vacibdir. Kim istəməz ki, gəlir götürməsin və yaxud kim istəyər ki, malını hədsiz baha təklif etməklə alıcısını qaçırsın?!

### Bəs, çıxış yolu nədədir?

Ölkədə kommersiya banklarının təklif etdikləri kredit resursları üzrə faiz dərəcələrinin aşağı salınması, əlverişliliyinin təmini üçün ilk növbədə iqtisadiyyatın real sektorunda risklilik səviyyəsi aradan götürülməlidir. Kreditlərin geri qaytarılması müddəti minimum təşkil etməli, müvafiq sığorta komponentləri və mexanizmi fəaliyyət göstərməlidir.

Biz banklarımızın maliyyə imkanlarından, likvidliyindən danışanda qeyd edirik ki, hər şey yaxşıdır. Əslində isə belə deyil. Banklardakı sərbəst vəsaitlərin çox hissəsini əmanətlər təşkil edir. Mərkəzi kredit resurslarının həcmi əhəmiyyətli şəkildə deyil. Bankların təklif etdikləri kreditlər üzrə faiz dərəcələri ilə AMB-in uçot dərəcəsi arasında fərq nədən irəli gəlir? Banklarda məhz AMB-nin resurslarının azlığından!..

Bütün bu məsələlər həllini tapmalıdır. Banklar sərbəstliyə öyrənməli, sektorda rəqabət olmalı, təmərəküzləşməyə yol verilməlidir.

Yeri gəlmişkən, 8 il öncə Mərkəzi Bankın uçot dərəcəsi 3,5% idi, indi 9%. Ölkədə kredit faizləri isə o vaxt necə idisə, indi də elədir (azvision).

**Pərviz Heydərov**

**Qüdrət Şükürovu xatırlayırırsınız? Bəli, "Lifttəmir" İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovu deyirik, hər kəs onu qızına 400 min manatlıq toy etməsi ilə xatırlayır.**

Sabiq baş direktor 2018-ci ildə tutduğu vəzifədən azad edilmişdi. Onun işdən çıxarılmasının səbəbi kimi məhz qızına dəbdəbəli toy etməsi göstərilir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Qüdrət Şükürovun qızının toy xərci 400 min manat təşkil edib. İctimai müzakirələrdə səbəb olan bu hadisə sonda Qüdrət Şükürovun işdən çıxarılması ilə nəticələnmişdi.

O, vəzifəsini itirəndən sonra "Lifttəmir" İstehsalat Birliyindəki mənimsemələrlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsi-

Məsələ burasındadır ki, son vaxtlar yerli mediada və sosial şəbəkələrdə Bakının xüsusilə köhnə binalarındakı liftlərlə bağlı çoxsaylı şikayətlərə rast gəlinir. Məsələn, Biləcəri qəsəbəsində yerləşən həmin doqquz mərtəbəli binalardan birinin lift sistemi "can üstədir". Blok sakinləri kiminsə nə zamansa o lift ucbatından həyatından olacağını çox yaxşı bilsələr də, əllərindən heç nə gəlmir. Sakinlərin verdiyi məlumatda görə, binanın lift sisteminin yenilənməsi üçün yerli aidiyyəti qurum tərəfindən vəsait toplanırsa da, lift dəyişdirilməyib: "Binanın blokunda təqribi 30 ailə yaşayır, hər birindən ayda üç manatdan yığırlar. Bir ara dedilər ki, yeni liftlər gətiriləcək, bunun üçün pul toplayırlar, amma heç nə olmadı. Vəsaiti yığıdılar, sonra da yox elədilər. İndi bu liftlərə minib, ən yuxarı mərtəbəyə qalxanda, dua edir-

baş vurmaş köhnə lift avadanlıqlarının sökülməsi, lift şaxtalarında və maşın (mühərrik) otaqlarında təmir-bərpa və gücləndirmə işlərinin aparılması, yeni lift avadanlıqları dəstinin quraşdırılması, liftlərin mərkəzi dispetçer məntəqəsi ilə inteqrasiyasının təmin edilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədi ilə malların, işlərin və xidmətlərin, həmçinin pilot layihə üçün video müşahidə sistemlərinin satın alınması üzrə bir sıra müqavilələr imzalanıb. Məsələn, 2020-ci ildə imzalanmış beş müqavilələrdən birinin dəyəri 8 milyon manata yaxın olub - daha dəqiq desək, 7 milyon 822,075 manat təşkil edib. Lakin Qüdrət Şükürovun zamanından bəri köklü şəkildə dəyişən heç nə yoxdur - hələ də dövlət mənzil fonduna aid binalarda lift problemi ilə bağlı narazılıqların, şikayətlərin ar-

# Xalid Ələkbərova milyonlarla manatlıq sual

## Liftlərin təmirinə ayrılan külli miqdarda vəsait hara və necə xərclənir?



nin 179.4-cü (mənimsemə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Ayrıca Qüdrət Şükürova qarşı da Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb.

"Lifttəmir" İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən "Baklift-1" və "Baklift-2"nin rəhbərləri həbs edildi. Hərçənd Qüdrət Şükürov barəsindəki cinayət işinin nəticəsi barədə indiyədək hər hansı məlumata rast gəlinmir.

Bəs birdən- birə Qüdrət Şükürovu yenidən xatırlamağımıza və xatırlatmağımıza səbəb nədir?

sən ki, sağ-salamat çata bilim. Liftin düymələrinin çox hissəsi işləmir. Məsələn, 4-cü mərtəbəyə çıxmaq istəsən, gərək lifti 6-cı mərtəbəyə qaldırıb, ordan aşağı düşsən, çünki 4-cü mərtəbəyə aparın düymə işləmir. Bəzi düymələr isə ümumiyyətlə yoxdur" (Bizimyol.info).

İnternetdə kiçik bir axtarış aparmaq lazımdır ki, qarşınıza son zamanlarda edilən bunun kimi çoxsayda şikayət, giley-güzar çıxsın...

Qeyd edək ki, köhnə binalardakı liftlər həm də anti-sanitar vəziyyətdədir. Onsuz da bir neçə aydan, hətta ildən bir təmir olunan bloklara yay fəslində üfunət qoxusundan girmək olmur, liftlər isə ondan bətər!

Halbuki "LiftTəmir" İstehsalat Birliyi Qüdrət Şükürov vəzifədən uzaqlaşdırıldıqdan sonra da dövlət mənzil fonduna aid binalarda istismar müddətini

dı-arası kəsilmir.

Xüsusilə köhnə doqquz mərtəbəli binaların əksəriyyətində lift sistemi nasaz olaraq qalır, bu isə həmin binalarda yaşayan sakinlər üçün ciddi həyatı təhlükə deməkdir. Magistral və şəhər mərkəzində yerləşən, sovet dövründən qalma binalar müxtəlif üzlüklərlə sadəcə görüntü naminə "yenilənmiş" olsa da, binaların lift sistemləri bərhad haldadır. Həm sakinlərdən pul toplanmasına, həm də büdcədən böyük pullar ayrılmasına baxmayaraq! Absurdur, deyilmi?!

Xatırladaq ki, korrupsiya əməlləri ilə ad çıxarmış Qüdrət Şükürov vəzifəsini itirdikdən sonra "Lifttəmir" İstehsalat Birliyinə Xalid Ələkbərov baş direktor təyin edilib. Xalid müəllim həmin təyinatdan iki ay sonra yerli mətbuata açıqlamasında demişdi: "Məqsədimiz İdarənin imicini qaldırmaqdır. Çünki mətbuatda idarə haqqında mənfi söz-söhbətlər yazılıb. Mən təsərrüfatı bildiyimə görə, deyə bilərəm ki, burada işləyən insanlar köhnə rəhbərliyin zamanında da işlərini sevən insanlar olub. Bir balaca şərait yaratmaq, işlərinə nəzarət etmək lazımdır..."

İndi isə aradan 5 il keçib və görünən odur ki, Xalid müəllimin rəhbərlik etdiyi qurumla bağlı şikayətlər nisbətən səngisə də, ortada hələ də həllini gözləyən xeyli problem var. Özü də bu sahəyə milyonlarla manat xərclənməsinə baxmayaraq...

**Sənan Mirzə**



## 5.3.17. ekologiya və ətraf mühitin mühafizəsi



### Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

**Türkiyədə baş verən meşə yanğınları ölkəmizdə də meşələrin mühafizəsi məsələsini aktuallaşdırır. Bu günlərdə, Mersinin Gülnar rayonunda meşə sahəsində yanğın başlayıb. Kavakoluğudakı ərazidə yanğın naməlum səbəbdən baş verib. Hatayın Belen rayonunda da meşə yanğını törəyib. Kahramanmaraşda, fevralın 6-da zəlzələlərin baş verdiyi Osmaniyenin Düziçi rayonunda da meşə yanıb. Amanos dağlarında 1 200 hündürlükdə olan Du-**

sığortalananmayıb. Statistikalər göstərir ki, ən çox meşə yanğınları Qəbələ, Şabran, Şamaxı, Şəki, Zaqatala, Quba, Masallı, Lənkəran ərazilərində baş verir. Ölkəmizdə meşə yanğınları əsasən iyul-avqust aylarına təsadüf edir. Bu da həmin aylarda quraqlıq və hava şəraitinin isti keçməsi ilə səciyyələndirilir. Belə ki, iyul-avqust aylarında havanın orta aylıq temperaturu 25-28, maksimum temperaturu 35-40 olur. 2022-ci ildə bəzi günlərdə hətta Şabran, Siyəzən və Xaçmaz rayonlarında havanın temperaturu 42-yə çatıb.

# Meşələrimiz yanğından necə qorunur?

Cabbar Qəribov bütün dünya ölkələri kimi Azərbaycanın da bu fəlakətdən sığortalanmadığını bildirib

**manlı yaylasının meşə sahəsində naməlum səbəbdən yanğın baş verib. Çanaqqalanın Kızılkeçili kəndi yaxınlığında iki ərazidə meşə yanğını başlayıb.**

Qardaş ölkədə baş verən yanğınlar Azərbaycanda meşələrin mühafizəsini gündəmə gətirib. Qeyd edək ki, Azərbaycanda da hər il yay aylarında meşələrdə yanğın hadisələri baş verir. Bəs görəsən bu il meşələrin yanğından mühafizəsi necə aparılır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov "Unikal"a açıqlamasında bildirib ki, meşə yanğınları əsas etibarilə insan tərəfindən törədilir, bəzi hallarda isə təbii fəlakət nəticəsində baş verir.

"Yanğınlar əsasən meşə sahələri ilə həmsərhəd ərazilərdə yerləşən bələdiyyə və vətəndaşların pay torpaqlarında kənd təsərrüfatı bitkiləri yığıldıqdan sonra əkin sahələrinin yandırılması, meşə sahələri ilə həmsərhəd ərazilərdə yerləşən bələdiyyə və vətəndaşların pay torpaqlarında digər təsərrüfat fəaliyyətləri, ağac kömürü hazırlanan ocaqxanaların fəaliyyəti, əhalinin dincəlmək üçün meşə sahələrinə üz tutması və bu zaman meşədə odla ehtiyatsız davranmaları, yaylaqlarda çobanların odla ehtiyatsız davranmaları, ovçuların və giləmeyvə yığan vətəndaşların odla ehtiyatsız davranmaları, yüksək gərginlikli elektrik xətlərində baş verən qısaqapanmalar nəticəsində baş verir. Bəzən meşə yanğınlarına təbii fəlakətlər də yol açır. Bura quraqlıq və hava şəraitinin isti keçməsi, ildırımçıxmalar, dünyada baş verən iqlim dəyişiklikləri, anormal istilər də daxildir. Təəssüflər olsun ki, bütün dünya ölkələri kimi Azərbaycan da bu fəlakətdən



Bundan əlavə, bu aylarda isti küləklərin əsməsi, yanğıntının miqdarının normaldan aşağı olması yanğınların artmasına səbəb olur, habelə yanğın baş verdikdə onun söndürülməsində çətinliklər yaradır".

Həmsöhbətimiz deyir ki, meşə yanğınlarının 3 növü var. Aşağı, yuxarı gövdədə və çətirdə və yeraltı-torpaq səthinin altında olan yanğınlar. Onun sözlərinə görə, meşələrimizin 98,4%-i enliyarpaqlı cinslərdən ibarət olduğuna görə yanğınlar əsasən aşağı, zəif intensivlikdə öteri davamlı, bəzi hallarda orta intensivlikdə aşağı davamlı və qaçaraq, perəkəndə olur. Bu səbəbdən də ciddi oduncaq itkisinə yol verilmir, əksər hallarda ərazidəki quru ağaclar, yeniyetmə və kollar, tör-töküntü, meşə döşəməyi yanaraq məhv olsa da, yaş halda olan ağaclar, təbii bərpa və kollar əsasən ütlülür və onların bioloji inkişafdan qalma etimalı az olur.

Cabbar Qəribov bildirir ki, meşə yanğınlarına qarşı bir sıra tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirlikləri tərəfindən təsdiq edilmiş "Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqcıl tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün Birgə Fəaliyyət Planı" hazırlanaraq təsdiq edilmiş və bir sıra mühüm tədbirlər həyata keçirilir. Hətta "meşə yanğınları və onlara qarşı mübarizə işinin təşkili" ilə əlaqədar komissiya da yaradılıb. Yanğın təhlükəsi olan ərazilərin xəritələri hazırlanıb, həmin xəritələrdə yaşayış məntəqələri, yollar, su hövzələri, toplanış düşərgələri, FHN-nin yerli qurumlarının yeri, dislokasiya əraziləri şərti işarələrlə qeyd edilib. Meşə ərazilərinin girişlərində məlumat və xəbərdarlıq lövhələri vurulub. 30 yerdə müşahidə qülləsi quraşdırılmış, yanğına həssas ərazilərin girişində 79 nəzarət postu qurulub. 178 nöqtədən su götürmək üçün ərazilər müəyyən edilərək koordinatları vuru-

lularaq xəritələşdirilibdir. Yanğın baş verdiyi təqdirdə nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün 68,1 km yeni yol çəkilmiş, 323,9 km köhnə yollar təmir edilərək işlək vəziyyətə gətirilib. Elektrik xətlərinə yaxın yerlərdə budama işləri aparılıb. Yanğınların qarşısının alınması məqsədilə ümumilikdə 500,9 km yeni mineral zolaqlar çəkilib. 272,2 km əvvəlki illərdə çəkilmiş zolaqlar bərpa edilib. Təhlükəli yanğın dövr başlayanda yanğına daha həssas ərazilərə və həmin istiqamətə insanların giriş-çıxışı məhdudlaşdırılır. Profilaktik tədbirlərlə yanaşı, baş verən meşə yanğınlarının əsas səbəbi insan amili olduğu nəzərə alınaraq, yerlərdə xüsusilə meşə sahələri ilə həmsərhəd yaşayış məntəqələrində, habelə meşə ərazilərinə istirahət məqsədilə gələn vətəndaşlarla mütəmadi olaraq ekoloji maarifləndirmə və yanğın əleyhinə təbliğat işləri aparılmış, meşələrə daxil olan hər kəsə odla davranma qaydaları izah olunub. Yanğın baş verdiyi ərazilərdə monitorinqlər keçirilmiş və orada meşəbərpa işlərinin aparılmasına start verilib. Əvvəlki illərdə yanğına məruz qalmış ərazilərin 740 hektarında meşə bərpa tədbirləri həyata keçirilib. Bütün bu görülmüş tədbirlər və meşə yanğınları barədə digər məlumatlar Nazirliyin "Mətbuat Xidməti" tərəfindən mütəmadi olaraq işıqlandırılır. Meşələri yanğından qorumaq hamımızın ümdə vəzifəsi, insanlıq borcumuz, amalıımız olduğuna görə əhatəli təbliğat işi aparılır. Əhali arasında təbliğat işi aparmaqla yanaşı plakatlardan, reklam çarxlarından, bukletlərdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron xidmətlərindən geniş istifadə olunur.

Gülayə Mecid



## Azərbaycanda 11056 IMEI koda "klon" statusu verildi

**Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.**

"Unikal" xəbər verir ki, bununla bağlı "AzInTelecom" MMC mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda "klon" statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 11056 IMEI koda "klon" statusu verilib. Həmin IMEI kodlar son üç ayda 1 129 956 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 598 149 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Bəzən dövlət rüsumunu ödəməmək üçün daha əvvəl qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətinin yeni telefonlara köçürülməsi halları baş verir. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə rastlaşır.

Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.

Bunun üçün telefonun ekranında \*#06# yığaraq cihazın IMEI kodunu öyrənib daha sonra portala daxil olaraq "IMEI yoxlama" xidmətinə keçid etmək lazımdır. Ekranı görünən xanaya IMEI kodu daxil edib "Yoxla" düyməsinə klik edərək telefonun IMEI koduna "klon" statusu verilib-verilmədiyini öyrənmək olar.



## Kənd təsərrüfatına aid yeni dövlət standartı qəbul edildi



**İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 939:2023 - "Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Termin və təriflər" dövlət standartını qəbul edib.**

Bu barədə AZSTAND-dan bildirilib. Məlumatla görə, bu standart "QOST 27775:2014" dövlətlərarası standartı əsasında hazırlanıb və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində istifadə edilən anlayışların sistemli şəkildə təsviridir. Yeni dövlət standartı "Heyvandarlıq, quşçuluq, arıçılıq, barmaçılıq və yemçilik sahəsinin standartlaşdırılması üzrə" Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və institut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

## Ucarda son 6 ayın sənaye və tikintinin əsas göstəriciləri

**2023-cü ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitalla bütün maliyyə mənbələrindən 4884,2 min manat və ya 2022-ci illə müqayisədə 14,5 faiz az investisiya yönəldilib.**

Əsas kapitalla yönəldilmiş investisiyanın 4796,4 min manatı və ya 98,2 faizi dövlət, 87,8 min manatı və ya 1,8 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.

2023-cü ilin yanvar-iyun aylarında əsas kapitalla yönəldilmiş investisiyanın 4873,7 min manatını və ya 99,8 faizini tikinti-quraşdırma işləri təşkil edib. Tikinti-quraşdırma işlərinin 4790,1 min manatı və ya 98,3 faizi dövlət, 81,6 min manatı və ya 1,7 faizi, qeyri-dövlət müəssisələrinin payına düşüb.

2023-cü ilin yanvar-iyun aylarında 4709,8 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Əsas fondların 4625,0 min manatı dövlət sektorunun, 84,8 min manatı qeyri-dövlət sektorunun payına düşüb.

Müəssisələrin öz istehsalı olan malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi 2022-ci illin eyni dövrü ilə müqayisədə 89,5 faiz artaraq 3396,6 min manat olub.

Sənaye müəssisələrində 2023-cü ilin yanvar-iyun aylarında 7341,3 min manatlıq məhsul istehsal edilmişdir. Sənaye istehsalı indeksi 97,5 faiz təşkil etmişdir. Cəmi istehsalın 7341,3 min manatı və ya 100,0 faizi müəssisələrin əsas fəaliyyətindən yaranıb.

2023-cü ilin yanvar-iyun aylarında sənaye sahəsində istehsalın və xidmətlərin həcmi 1791,7 min manatı və ya 24,4 faizi dövlət sektorunun, 5549,6 min manatı və ya 75,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İstehsal və xidmətlərin həcmi 1365,6 min manatını və ya 18,6 faizini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsi, 466,2 min manatını və ya 6,4 faizini su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi, 5509,5 min manatını və ya 75,0 faizini isə emal sənayesi sahəsi təşkil edib.

**Ucar Rayon Statistika idarəsinin aparıcı məsləhətçisi Cəlil Vəliməmmədov**

### ELAN

Açıq hərrac: Hərracı keçirən "Regional İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC, hərraca sifariş verən icra qurumu Sabunçu rayon İcra Şöbəsi. Hərrac 28.08.2023-cü il tarixdə saat 15:00-da növbəliklə Bakı ş., Yasamal r., C.Cabbarlı k., №44 (Caspian Plaza 1 korpus 6-cı mərtəbə) keçiriləcək. Hərraca çıxarılan əmlak: 20/01 LOT üzrə Məmmədov Şərif Nəsrulla oğluna məxsus "Mercedes ML 350" minik markalı 90 XA 420 dövlət qeydiyyat nişanlı avtomobil (buraxılış ili 2000-ci il) ilkin satış qiyməti - 7.500 manat. Qeyd: Hərracda iştirak üçün hərracın keçiriləcəyi vaxta 3 (üç) iş saati qalmışa qədər əmlakın ilkin satış qiymətinin 10% həcmində bank hesabına beh ödənilməlidir (bank hesabı: "Expressbank" ASC kod 510891; VÖEN 1500031691; m/h AZ11NABZ0135010000000036944; S.W.İ.F.T AZENAZ22) beh ödənildikdən sonra fiziki şəxslər şəx/vəs, hüquqi şəxs dövlət qeydiyyatı haqqında sənədi hərrac təşkilatına təqdim edərək iştirak bileti əldə etməlidir. Hərracda qalib olmadığınız halda ödədiyiniz beh 5 (beş) iş günü müddətində hesabınıza geri qaytarılır. Hərrac addımı elan edilmiş qiymətin 1%-dən az olmamalıdır. Əlaqə nömləri: (012) 971-005; mob: (077)274-30-00 elektron ünvan office@e-herracmerkezi.az; https://www.facebook.com/

**Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 6-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalüstü ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.**

DİM-dən verilən məlumata görə, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 519 abituriyent iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər "İmtahana bura-

qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotosəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

**İmtahanın məzmunu haqqında məlumat:**

- Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

- İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöq-

yaxşı bələd olduğunu nümayiş etdirməli;

- ictimai-siyasi problemləri təhlil etmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli;

- fikir və düşüncələrini anlaşılıq, məntiqli, rəhbər və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

**Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:**

- İnşa yazı (esse) 2-4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.

# Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verəcək

xılış vərəqəsi"ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılırlar.

Kütləvilik qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

**Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:**

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaş tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə



teyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ətraf mühit, mədəniyyət və eləcə də bütün bəşəriyyəti düşündürən global problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

**İnşanı (esseni) yazarkən abituriyent:**

- səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;

- öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;

- mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;

- yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcılıqla ifadə etməli;

- ictimai-siyasi problemlərə

- verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;

- abituriyentin mövzuya orijinal yanaşması, öz nöqtəyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşılıq ifadə olunması;

- çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;

- yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;

- yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.

Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında (Bakalavriat > Faydalı) yerləşdirilib.



**Şəkiddə selə qarşı mühafizə tədbirləri görülür. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Şəki Suvarma Sistemləri İdarəsi Şəki rayonunun 39 min hektara yaxın suvarılan torpaqlarına xidmət edir.**

İdarənin xidməti sahəsinə daxil olan suvarma sistemləri əsasən dağ çaylarının qidalandırdığı sistemlərdir. Bu sistemlərin əsas mənbəyi Şin çay, Kiş çay, Küngüt çay, Əyriçay, Əlican çay, Daşağıl çay, artezian subartezian və qaynama sularıdır. Əkin sahələrinin su təminatına 859 km uzunluğunda kanallar vasitəsi ilə xidmət olunur. Bundan 127 km-i təsərrüfatlararası, 732 km-i təsərrüfatdaxili kanallardır. Kanallar üzərindəki 81 ədəd hidrotexniki qurğular istismar olunur. Suvarma mövsümünün müvafiq keçirilməsi məqsədi ilə 2023-cü ilin əvvəlindən

zian və 16 ədəd artezian quyularının istismarını da həyata keçirir. Bundan başqa Əyriçay Su Anbarı nasos stansiyası vasitəsi ilə Şəki rayonunun 7775 ha və Qax rayonunun 3000 ha əkin sahələrinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. İstismar tədbirlərinə müvafiq olaraq 2 ədəd nasos stansiyasında, 60 ədəd subartezian quyularında, 15 km uzunluğunda çış otlaqlarının su təminatı sistemlərinin boru kəmərlərində cari təmir işləri aparılıb.

Oğuzda sel sularından mühafizə tədbirləri görülür. Dilqəm Şərifov bildirib ki, hər il olduğu kimi Oğuz Suvarma Sistemləri İdarəsi bu il də rayon ərazisində mövcud əkin sahələrinin suvarılmasını, o cümlədən selə qarşı qabaqleyici tədbirlərini davam etdirir. İdarə 13039 ha torpaq sahələrini suvarma suyu ilə təmin edir. Suvarma suyu təsərrüfatlara idarənin balansında olan ümu-

nina uyğun olaraq çaylarda mexanizmlərlə çay məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işlərini həyata keçirir. 2023-cü ildə 41 min m<sup>2</sup> ekskavatorla və 159 min m<sup>2</sup> buldozərlə sel və daşqına qarşı mübarizə məqsədi ilə çay məcralarının tənzimlənməsi işi görüldü.

Qeyd edək ki, 2023-cü ildə idarənin əsaslı təmir planına əsasən 4 ədəd subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması, bir ədədinin əsaslı təmiri, bundan əlavə Həsənbəy kanalının 1660 paqonometr hissəsinin beton üzlüyə alınması işi planlaşdırılıb. Cari təmir planına əsasən isə 1600 m<sup>2</sup> həcmdə daş-beton bəndinin təmiri, 25 ədəd subartezian quyularının cari təmiri və 25 ədəd hidropostların cari təmiri işləri planlaşdırılıb.

Beyləqanda 51 min hektardan artıq əkin sahəsi suvarılır. Dilqəm

## Rayonlarda selə qarşı mühafizə tədbirləri görülür, suvarma sistemləri təkmilləşdirilir



Şərifov bildirib ki, Beyləqan Suvarma Sistemləri İdarəsi hər il olduğu kimi bu il də suvarma mövsümünə ciddi hazırlaşmışdır. Bunun nəticəsi olaraq rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılmasında problem yaşanmayıb. Cari ildə 400 km suvarma kanalı lildən təmizlənilib. Paylayıcı kanalın 1100 metr hissəsinin beton üzlüyə alınması və 3,7 km nov kanalın tikintisi planlaşdırılıb ki, bununla da suvarma zamanı su itkisinin qarşısı alınmış olacaq. İdarənin balansında olan torpaq məcralı kanallarda isə plana uyğun olaraq bu ilin əvvəlindən etibarən lildən təmizləmə işləri davam edir. Hazırda uzunluğu 45 km, xidmət sahəsi 16 min hektara yaxın olan Xan qızı kanalında bu işlər davam edir.

Beyləqan Suvarma Sistemləri İdarəsi 2023-cü il suvarma mövsümünə hazırlıq məqsədilə balansında olan nasos stansiyaların, subartezian quyularının sazlığını da nəzarətdə saxlayıb və suvarmaya start verilən gündən tam işlək vəziyyətdədirlər. Belə ki, nasos stansiyalarda, o cümlədən subartezian quyularının dərinlik nasoslarında təmir işləri aparılaraq istifadəyə tam hazır vəziyyətə gətirilib. Bundan başqa kanallar üzərində yerləşən hidrotexniki qurğular da təmir olunub. Beyləqan Suvarma Sistemləri İdarəsi torpaq sahələrinin şoranlaşmasının qarşısının alınması, grunt sularının axıdılması üçün 1330 km-dən uzun olan kollektor-drenaj şəbəkəsinə də xidmət edir ki, həmin kollektor-drenaj sistemi vaxtında lildən təmizlənir.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi Beyləqan Suvarma Sistemləri İdarəsi 2 mənbədən su götürməklə rayon ərazisində 51356 ha sahəni suvarma suyu ilə təmin edir. Belə ki, Baş Mil kanalı vasitəsilə Araz çayından su götürməklə 43288 ha, Qarabağ kanalı vasitəsilə Kür çayından su götürməklə 8066 ha sahə suvarma suyu ilə təmin edilir.

Hüseyn İsgəndərov



## Dərmanları mətbəxdə saxlamaq olmaz - Diqqətli olun!

**Analitik Ekspertiza Mərkəzi dərmanların ev şəraitində necə və harada saxlanılması ilə bağlı məlumat yayıb.**

Mərkəzden verilən məlumata görə, çox zaman insanlar dərmanların harada saxlanılması məsələsinə lazımi diqqət yetirmir, yanlış olaraq dərmanları mətbəxdə və hamam otağında saxlayırlar. Amma, dərmanları düzgün yerdə saxlamaq, temperatur, rütubət, günəş şüaları kimi faktorları nəzərə almaq lazımdır ki, onların effektivliyi itməsin və sağlamlığımıza zərər verməsin.

Məlumatda qeyd edilib ki, dərmanların qonaq və yataq otağında saxlanması temperatur baxımından daha uyğun yer hesab olunur: "Həmçinin dərmanlar uşaqlar və heyvanlardan uzaq yerlərdə saxlanılmalıdır. Hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Əksər dərmanların saxlanması otaq temperaturunda - 15-25 dərəcə nəzərdə tutulub. Bu qrup dərmanları öz qutusunda, ağzıbağlı, quru, təmiz, gün düşməyən və sərın şkaflarda saxlamaq lazımdır".

## Qanunsuz əldə edilmiş meşə materialı aşkarlandı

**Göyçay rayonunun Cəyirli kəndindəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 2,8 m<sup>3</sup> həcmində işlik meşə materialı müəyyən edilib.**

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Unikal"a bildirib ki, araşdırma zamanı ağac emalı sexinin kənd sakini İlqan Rəhimova məxsus olduğu məlum olub.

"Faktla bağlı sexin sahibi barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görüldü. Sexdə aşkarlanmış işlik meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı araşdırma aparılır", - deyər B.Məhəmmədov əlavə edib.

## Bu il dəmir yollarında neçə qaza olub?

**Sürücülərin "Yol-hərəkəti haqqında" qanunun tələblərini kobud pozması nəticəsində cari ildə keçidlərdə 18 hadisə baş verib.**

"Unikal" xəbər verir ki, bu barədə ADY-nin məlumatına bildirilib. Qeyd olunub ki, onlardan 6 nəfəri xəsarət alıb, 3 nəfər isə dünyasını dəyişib.

Ötən ilin eyni dövrü ərzində isə dəmiryol keçidlərində 12 hadisə baş verib, onlardan 4 nəfəri xəsarət alıb, 1 nəfər isə həlak olub.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarında dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülərə 100 AZN məbləğində cərimə tətbiq olunur.



## Bu ölkə NATO-ya qoşulmaqdan imtina etdi



**İrlandiyanın baş naziri Leo Varadkar bildirib ki, Dublin Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatı fonunda öz neytrallıq mövqeyindən əl çəkməyəcək.**

"Unikal" "Financial Times"a istinadən xəbər verir ki, bununla da İrlandiya Şimali Atlantika Alyansına (NATO) qoşulmaqdan imtina edib.

"İrlandiya heç vaxt əhəmiyyətli

bir hərbi gücə çevrilməyəcək, əgər biz ona qoşulsaq, heç vaxt NATO üçün böyük bir fəala çevrilməyəcəyik", - deyə Varadkar bildirib.

Nuranə Abbasova

## "Bizim sülh əldə etmək şansımız var" - Paşinyan

**"Ermənistanın 86 600 kvadrat kilometr ərazi bütövlüyünün tanınması əsasında Ermənistan Respublikası ilə Azərbaycan arasında sülhün bərqərar olmasına dair sazişə sadiqliyini bir daha təsdiq edirəm".**

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında deyib.

"Biz bu sazişin Azərbaycan tərəfindən, ictimaiyyət tərəfindən yenidən təsdiqini gözləyirik. Bütün fəsadlara baxmayaraq, bizim uzunmüddətli, sabit və davamlı sülhə nail olmaq şansımız var", - deyə o çıxışında bir daha vurğulayıb.

Gülayə Mecid

## İrənin baş qərargah rəisinin müavini Moskvaya gedir

**İrənin Baş Qərargah rəisinin müavini Moskva Təhlükəsizlik Konfransında iştirak etmək üçün avqustun ortalarında Rusiyaya səfər etməyi planlaşdırır.**

"Unikal" "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu İrənin Rusiyadakı səfiri Kazım Cəlal deyib.

Səfir İrənin "Ordu-2023" konfrans və forumunda iştirak edib-ətməyəcəyi sualını cavablandırarkən deyib: "İrənin Baş Qərargah rəisinin müavini səviyyəsində təmsil olunacaq".

Nuranə



## FTX rusiyalı naziri saxlayıb

**Rusiyanın Samara vilayətinin səhiyyə naziri Armen Benyan saxlanılıb.**

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Samara vilayətinin səhiyyə naziri Armen Benyan və onun müavini Aslanbek Mayramukayevin regional tibb müəssisələrində dələduzluq işi ilə bağlı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

## Pulu olmayan Estoniya prezidenti səfərini təxirə saldı



**Estoniya prezidenti Alar Karis Avstraliyaya bu yaya planlaşdırılan rəsmi səfərini təxirə salmaq qərarına gəlib.**

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, buna səbəb dövlət başçısının ofisində səfər üçün lazımı məbləğdə vəsaitin olmamasıdır.

Prezident ofisinin sözcüsü Epp-Mare Kukemelk bildirib ki, "ofisin real imkanlarını qiymətləndirərək, səfərin hələlik təxirə salınması qərara alınıb" deyib.

Nuranə Abbasova

## Putinin Türkiyəyə səfəri Azərbaycan üçün əhəmiyyətlidir - ŞƏRH

**Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə dünənki telefon danışığında Rusiya prezidentini ölkəsinə səfərə dəvət edib. Putin Türkiyəyə səfər edərmi? Ərdoğanın səylərinə baxmayaraq, Putin "taxıl sazişini" uzatmaq istəmir. Demək, Putin Türkiyəyə səfərə razılığa belə, "taxıl sazişi" məsələsində geri addım atmayacaq.**

"Unikal" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya və Türkiyə liderlərinin telefon danışığını şərh edərkən deyib.

Onun fikrincə, bütün bunlara baxmayaraq, Türkiyəyə səfər Putin üçün əhəmiyyətli ola bilər: "Ukrayna müharibəsinə və sanksiyalara görə Putinin səfər edə biləcəyi dövlətlərin sayı çox deyil. O hara getsə Beynəlxalq Cinayət Məhkəməsinin həbs kəməsi ilə üzləşəcək. Putin bu səbəbə görə avqust ayında BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çənubi Afrika Respublikası və Çin) Çənubi Afrika Respublikasındakı (CAR) toplantısına qatıla bilməyəcək. Çünki Putin bu ölkəyə getsə, Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə imza atan CAR Putini həbs etməlidir. Doğrudur, CAR rəhbərliyi belə bir riskə getməz və ona görə də Putinə mesaj göndəriblər ki, "toplantıya Kremldən internet vasitəsilə qatılmağınızı məsləhət bilirik". Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə qoşulmadığına görə Putinin bu ölkədə həbs riski yoxdur. Puti-



nin NATO ölkəsi olan Türkiyəyə səfəri Kreml sahibinin beynəlxalq aləmin mühasirəsində olmadığı anlamına xidmət edə bilər. Putin bu səbəbdən Türkiyəyə səfərlə əlinə düşən fürsətdən istifadə etmək istəyər".

"Putinin Türkiyəyə mümkün səfəri Azərbaycan üçün də əhəmiyyətlidir. Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs zirvə toplantısında "Putinin 9 noyabr bəyanatına sadiq qalacağını və 2 ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan çıxaracağını inanırıq" açıqlamasını vermişdi. Ərdoğan Putinə Ankaradakı görüşündə "iki ildən sonra Qarabağı tərk etməyinizi gözləyirik" cümləsini təkrarlayacaq. Əlbəttə, Putin Rusiya hərbi kontingentini iki ildən sonra da Azərbaycan ərazisində - Qarabağda saxlamağa çalışacaq. Ancaq Putin bunu etməyə çalışarkən Ərdoğanın ona Qarabağla bağlı hər dəfə xatırladığı fikirləri qulaqradına vura bilməyəcək. Vacibdir ki, bu məsələdə Bakı ilə Ankara koordinasiya hərəkət etsinlər", - El-

xan Şahinoğlu əlavə edib.

Qeyd edək ki, avqustun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Türkiyə liderinin mətbuat xidmətinin yaydığı məlumatda Rusiya prezidentinin danışığı üçün Türkiyəyə səfər etməsi barədə razılıq əldə edildi bildirilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı açıqlama verib. O bildirib ki, Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüş yeri müzakirə olunacaq. Kreml sözcüsü deyib ki, liderlər mütləq Türkiyədə görüşməyəcək, Ərdoğan sadəcə Türkiyəyə dəvət edib.

"Prezidentin özü isə Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dedi ki, indi onun ölkədə olmasının vaxtıdır, ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir", - Peskov qeyd edib. O əlavə edib ki, Putin və Ərdoğan yaxın gələcəkdə görüşün tarixi və yeri barədə razılıq əldə edəcəklər.

## "Rusiya qidadan silah kimi istifadə edir" - Borrell

**"Rusiya ehtiyacı olan ölkələrə aşağı qiymətə taxıl təklif etməklə yeni asılılıqlar yaradır və global ərzaq təhlükəsizliyinə qarşı oynayır".**

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin inkişaf etməkdə olan 20 ölkənin hökumətlərinə göndərdiyi məktubda deyilir.

"Bütün dünya tedarük problemlərinə və qiymət artımına qarşı mübarizə apararkən, Ru-

siya ən həssas ölkələrə taxılın aşağı qiymətlərlə satılması üçün ikitərəfli razılaşmalar təklif edir və özünün yaratdığı problemi həll edirmiş kimi görünür", - Borrell bildirib. O, Moskvanın hərəkətlərini "yeməkdən qəsdən yeni aludəçilik yaratmaq üçün silah kimi istifadə edilən rüsvayçılıq siyasəti" adlandırıb.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Aİ ərzaq böhranının qarşısını almaq üçün qəsdən Rusiyanın üçüncü ölkələrə ərzaq tedarükünə sanksiyalar tətbiq etməyib. La-




siya bu Rusiya özü yaradır, "taxıl müqaviləsi"nin müddətini uzatmaqdan imtina edir.

Gülayə Mecid

## "Bütün məmurlar yerli maşın sürməlidir" - Putin

**Bütün Rusiya məmurları yalnız yerli istehsal olunmuş avtomobilləri idarə etməlidirlər.**

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Bütün gözəl məmurlarımız başa düşməlidirlər ki, biz yerli brendlərin, yerli avtomobil-



lərin və digər yerli məhsulların inkişafı üçün çalışmaq lazımdır", - prezident deyib.

Onun sözlərinə görə, Rusiya idxaldan imtina edəcək, lakin yerli məhsullara və həyat standartlarına dəstək ilkin xarakter daşıyır.

Gülayə



## Üç klubumuz Konfrans Liqasında oyuna çıxdı

**Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalardan bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçiriblər.**

Əvvəlcə meydana "Sabah" çıxdı.

Murad Musayevin baş məşqçisi olduğu komanda ilk dəfə belə oyunu qəbul edən "Bank Respublika Arena"da Latviya RFŞ-ni qəbul edib.

"Neftçi" və "Qəbələ"nin oyunları isə bir saat sonra eyni vaxtda - 21:00-da start götürüb. "Ağ-qaralar" Bosniya və Herseqovində



2:2 hesablı heç-heçə etdiyi "Jelezniçar"la bu dəfə 8-ci km stadio-

nunda üz-üzə gələcəksə, "qırmızı-qaralar" Kiprdə "Omoniya"nın qonağı olub. Konfrans Liqası II təsnifat mərhələsi, cavab oyunları 20:00. "Sabah" (Azərbaycan) - RFŞ (Latviya) İlk oyun - 2:0. Baş hakim: Fedayi San (İsveçrə). "Bank Respublika Arena". 21:00. "Neftçi" (Azərbaycan) - "Jelezniçar" (Bosniya və Herseqovina) İlk oyun - 2:2. Baş hakim: Balas Berke (Macarıstan). 8-ci km stadionu. 21:00. "Omoniya" (Kipr) - "Qəbələ" (Azərbaycan) İlk oyun - 3:2. Baş hakim: Adam Ladebek (İsveç). Nikosiya, "GSP Arena".



## "Qarabağ" HİK-lə Tofiq Bəhramov stadionunda oynayacaq

**"Qarabağ" klubunun Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) ilk oyunun başlama saati və stadionu müəyyənləşib.**

Avqustun 10-u oynanılacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Ağdam təmsilçisi bu il Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirib.

Qeyd edək ki, "Qarabağ"ın HİK-lə cavab görüşü isə avqustun 17-i olacaq.

## "Bavariya" Kabadayı ilə müqavilə imzaladı, sonra icarəyə göndərdi

**"Bavariya" klubun 19 yaşlı yetirməsi Yusuf Kabadayı ilə peşəkar müqavilə imzalayıb.**

Qol.az klubun saytına istinadən xəbər verir ki, hücumçu ilə müqavilə 2025-ci ilin iyununa qədərdir.

"Bavariya" daha sonra Kabadayıyı 2023/24 mövsümünün sonuna kimi "Şalke"yə icarəyə göndərib.

Qeyd edək ki, Kabadayı ötən mövsüm "Bavariya"nın əvəzedici komandasında çıxış edib və burada 38 matçda 13 qol vurub. Əvvəlcə o, Türkiyəni U-15 və U-16 millisi ilə beynəlxalq səviyyədə təmsil edib, lakin bundan sonra Almaniyaya yığmasında oynamaq qərarına gəlib. Hazırda o, U-19 millisinin oyunçusudur.



## İki güləşçimiz dünya çempionu oldu

**Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.**

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

DÇ-də 5 medal qazanan millimiz 108 xal toplayaraq komanda hesabında dünya 2-cisi olub. İran (113) birinci, Gürcüstan (96) isə



üçüncü yeri tutub.

Dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, DÇ-də Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayilov (92 kq) isə bürünc medal qazanıb.

## "Kəpəz" in legioneri: "Özümü evdəki kimi hiss edirəm"

**"Bura gəldiyimə görə şadam. Mehriban kollektivimiz var".**

Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz" in yeni transferi Olavale Onanuqa klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Nigeriyalı oyunçu bildirib ki, komanda şəklində əllərdən gələnin ən yaxşısını etməyə çalışacaq. "Hazırlığımız yaxşı gedir. Məşqçilərimizin bizdən nə istədik-

lərini bilirik və çalışırı ki, həmin tapşırıqları yerinə yetirməyə çalışırıq. Məqsədimiz uğurlu çıxış etməkdir. Bunun üçün söyləməşq edirik".

O, kollektivə uyğunlaşdığını bildirib: "Komandaya uyğunlaşma dövrüm tez keçir, kollektivə uyğunlaşırıam. Artıq özümü evdəki kimi hiss edirəm. Zamanla hər şey yaxşı olacaq".



## "Araz-Naxçıvan" dan növbəti legioner transferi

**"Araz-Naxçıvan" transfer çalışmalarını davam etdirir.**

Komanda bu gün daha bir legionerlə müqavilə imzalayıb. İqor Ribeiro 1 il ərzində "Araz-Naxçıvan" ın formasını geyinəcək.

Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay "Ta-

kuari"si olub. 26 yaşlı futbolçu buna qədər vətəninə "Qama", "Bandeirante" və "Ceilandia" komandalarının heyətində çıxış edib.

Xatırladaq ki, "Araz-Naxçıvan" buna qədər Nuno Miguel, Vandersen, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed

Kadiri, İsmail Azzaoui, Elvis Maşike, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.

## UEFA Mahir Emrelinin qolunu "sildi"

**UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Astana"ya qol vuran Zaqreb "Dinamo"sunun azərbaycanlı hücumçusu Mahir Emrelini məyus edib.**

Qite futbol qurumu qarşılaşmada vurulan qolu futbolçumuzun adından silib.

Həmin qol "Astana"nın müdafiəçisi Aleksandr Maroçkinin adına avtoqol kimi qeyd edilib.



## "Qalatasaray"a keçidi rəsmiləşdi



**"Qalatasaray"ın yeni transferi Kerem Demirbayın kluba keçidi rəsmiləşib.**

Türkəsilli almaniyalı yarımmüdafiəçi 3 ilik müqavilə imzalayıb. Bu transfer üçün İstanbul təmsilçisi 29 yaşlı oyunçunun sabiq klubu 3 milyon 700 min avro təzminat ödəyib.

Qeyd edək ki, K.Demirbay ötən mövsüm Leverkuzen təmsilçisində 36 matçda 5 qol vurub, 3 qolun ötürməsinə verib.

## Neymardan dubl və qol ötürməsi, PSJ-dən qələbə

**PSJ Yaponiyada təlim-məşq toplanışı çərçivəsində Cənubi Koreyanın "Çonbuk" klubu ilə yoxlama oyunu keçirib.**

Matç Paris təmsilçisi 3:0 hesabla qələbəsi ilə başa çatıb. Neymar sözügedən görüşdə dubla imza atıb. Braziliyalı hücumçu Marko Asensiyun qolunun isə ötürməsinə verib.

"Çonbuk" - PSJ - 0:3

Qollar: Neymar, 40, 83, Marko Asensio, 88  
PSJ növbəti oyununda avqustun 12-də Fransa çempionatının ilk turu çərçivəsində "Loryen"lə qarşılaşacaq.

